

1. Bütçə mexanizminin tərkibinə aid olanı göstərin:

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ✓ Gəlirlərin bütçəyə daxil olmasının forma və üsulları
- Yerli maliyyə orqanları
- Yuxarıda göstərilənlərin hamısı
- Azərbaycan Respublikasının bütün maliyyə orqanları

2. İqtisadi ədəbiyyatda bütçə aşağıdakı kimi şərh edilir

- Dövlətin əsas maliyyə planı kimi
- ✓ Yuxarıda göstərilənlərin hamısı
- İqtisadi kateqoriya kimi
- Doğru cavab yoxdur
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi

3. Bütçənin və maliyyənin aşağıdakı oxşar cəhətləri var

- Onlar bölüşdürücü və yenidən bölüşdürücü funksiyaları yerinə yetirirlər
- ✓ Yuxarıda göstərilənlərin hamısı
- Ümumi-daxili məhsulu bölüşdürülər
- Doğru cavab yoxdur
- Yalnız əmtəə-pul münasibətləri şəraitində fəaliyyət göstərirlər

4. İqtisadi ədəbiyyatda bütçənin aşağıdakı funksiyaları yerinə yetirdiyi iddia olunur

- Bölüşdürücü və nəzarət
- ✓ Onların hamısı
- Dövlətin sosial siyasətinin maliyyə təminatı
- Doğru cavab yoxdur
- Tənzimləyici və stimullaşdırıcı

5. Bütçənin funksiyaları:

- Tam müstəqil fəaliyyət göstərirlər
- ✓ Biri-birindən asılıdır
- Bəziləri bir birindən asılıdır
- Doğru cavab yoxdur
- Biri-birindən qismən asılıdır

6. Bütçənin gəlirlərinin və xərclərinin həcmi asılıdır:

- Ölkənin maliyyə vəsaitinin həcmindən asılıdır
- ✓ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılıdır
- Ölkənin perspektiv sosial-iqtisadi inkişaf proqnozundan asılıdır
- Doğru cavab yoxdur
- Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı deyil

7. Bütçənin mövcud olması zəruriliyi nə ilə əlaqədar olmuşdur?

- Ölkənin müdafiə və idarə edilməsi zəruriliyi ilə
- ✓ Dövlətin funksiyaları və vəzifələrinin həyata keçirilməsinin maliyyə təminatı zəruriliyi ilə
- Beynəlxalq fəaliyyətin maliyyə təminatı zəruriliyi ilə
- Doğru cavab yoxdur
- Qeyri istehsal sferasının maliyyələşdirilməsi zəruriliyi ilə

8. Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti orqanları vasitəsi ilə dövlətə məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi hansı vəsait hesabına maliyyələşdirilir?

- Dövlət hakimiyyəti orqanlarının qanunla təsdiq edilmiş xüsusi vəsaiti
- ✓ Dövlət büdcəsi
- Dövlət büdcəsi və bələdiyyələrin büdcəsi
- Yuxarıda göstərilən mənbələrin heç biri
- Dövlət toplu maliyyə balansı

9. Büdcənin nədən ibarət olduğunu göstərin

- Ümumdövlət maliyyə balansı
- ✓ AR dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
- Dövlətin hər il "Büdcə sistemi haqqında" Qanunu ilə təsdiq edilən mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə istiqamətlərini əks etdirən plan maliyyə sənədi
- Dövlətin mərkəzləşmiş pul vəsaiti fondunun yaranma mənbələrini əks etdirən plan maliyyə sənədi
- Dövlətin qanunla müəyyən edilən mərkəzləşdirilmiş gəlirlərinin siyahısı və onun xərclərinin maliyyələşmə mənbələrini əks etdirən əsas plan maliyyə sənədi

10. İqtisadi ədəbiyyatda büdcənin aşağıdakı funksiyaları yerinə yetirdiyi göstərilir:

- ÜDM-un bölüşdürülməsi (yenidən bölüşdürülməsi) və mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzərində nəzarət
- ✓ Yuxarıda göstərilənlərin hamısı
- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- Doğru cavab yoxdur
- İqtisadiyyatın dövlət tənzimlənməsi və onun inkişafının stimullaşdırılması

11. Büdcənin gəlirləri və xərcləri hansı göstəricilərə əsasən müəyyən edilir?

- Ölkənin toplu maliyyə balansının göstəricilərinə
- ✓ Ölkənin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə
- Təsərrüfat subyektlərinin sosial-iqtisadi inkişaf göstəricilərinə
- Tələb, təklif və əhəlinin alıcılıq qabiliyyətinə
- ÜDM-un istehsal həcmində

12. Aşağıda qeyd olunanların hansıları büdcənin funksiyalarına aiddir?

- Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- ✓ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- Dövlətin iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etmək
- Büdcə təşkilatlarının smetaları üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi
- Büdcənin gəlirlərini büdcə səviyyələri arasında bölüşdürmək

13. Bunlardan hansılar büdcənin funksiyalarına aiddir?

- uçot və bölüşdürücü
- ✓ bölüşdürücü və nəzarət
- büdcənin gəlirləri və xərclərinin tənzimlənməsi
- maliyyə sanksiyaları tətbiq etmək
- müəssisələrin inkişafının stimullaşdırılması

14. Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı üzrə büdcənin funksiyası hansı istiqamətlərdə həyata keçirilir:
1. Dövlətin bütün infrastruktur sahələrinin maliyyələşdirilməsi 2. Elmin və təhsilin inkişaf etdirilməsi 3. Sənayenin və kənt təsərrüfatının təbii fəlakətlərdən qorunması 4. Səhiyyənin maliyyələşdirilməsi 5. Sosial-mədəni tədbirlərin və digər sosial sferanın saxlanması xərclərinin maliyyələşdirilməsi 6. Yanğın və digər bədbəxt hadisələrdən dəyən zərərlərin aradan qaldırılması

- ✓ 2,4,5
- 3,4,5
- 1,2,6
- 1,5,6
- 4,5,6

İqtisadiyyatın inkişafının tənzimlənməsi və həvəsləndirilməsi (stimullaşdırılması) sahəsində büdcənin funksiyası hansı vəzifələri yerinə yetirir? 1.Müəssisələrin gəlirləri və xərclərini tənzimləyir 2.Büdcə vəsaitinin iqtisadiyyatın ayrı-ayrı sahələri və regionlar arasında bölüşdürür 3.Müəssisə və təsərrüfat təşkilatlarının sərbəst pul vəsaitlərini səfərbərliyə alır 4.Tələb, təklif, və istehlakın strukturuna təsir göstərir 5.Istehsalın artım sürətinə və nisbətlərinə təsir göstərir 6.Müəssisələrin əsas və dövriyyə kapitalını artırır 7.Sənayeni, kənd təsərrüfatını və iqtisadiyyatın digər sahələrini inkişaf etdirir 8.Ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir və onu tənzimləyir

- 1,3,4,5,8
- ✓ 2,4,5,7,8
- 1,3,5,6,7
- 2,3,5,6,8

16. Büdcənin nəzarət funksiyası hansı formalarda həyata keçirilir?

- Büdcələrarası maliyyə nəzarəti və audit
- Maliyyə aparatının və Mərkəzi İcra Hakimiyyətinin nəzarəti
- Maliyyə aparatı və Vergi orqanlarının nəzarəti
- ✓ Dövlət nəzarəti və daxili nəzarət
- Parlament nəzarəti və inzibati nəzarət

17. Büdcənin tarixi iqtisadi kateqoriya kimi fəaliyyəti nə ilə müəyyən edilir?

- əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə
- dövlətin iqtisadiyyatın inkişafındakı həlledici rolu ilə
- dövlətin müdafiə və soail funksiyalarının meydana gəlməsi ilə
- ✓ dövlətin yaranması və fəaliyyəti ilə
- dövlətin iqtisadi münasibətlərlə müdaxilə etməsi ilə

18. Büdcə vasitəsilə ÜDM-un bölgüsü zamanı hansı mühüm proseslər baş verir:

- büdcənin gəlirləri və xərclərinin tənzimlənməsi
- doğru cavab yoxdur
- gəlirlərin büdcələr arasında bölgüsü və büdcələrin balanslaşdırılması
- mərkəzləşdirilmiş pul vəsaiti fondunun büdcələr arasında bölgüsü
- ✓ büdcənin gəlirlərinin yaradılması və büdcənin vəsaitlərinin istifadə edilməsi

19. Büdcə vasitəsilə ÜDM-un bölgüsü neçə mərhələdən ibarətdir?

- dörd mərhələdən
- çoxsaylı mərhələdən
- ✓ iki mərhələdən
- yeddi mərhələdən
- altı mərhələdən

20. Büdcənin bölüşdürücü funksiyası hansı formada həyata keçirilir?

- büdcənin gəlirləri və xərcləri arasında tarazlığın yaradılması
- büdcə vəsaitinin məqsədli proqramlara yönəldilməsi
- gəlirlərin mərkəzləşdirilmiş büdcələrə cəlb edilməsi və bölüşdürülməsi
- büdcə xərclərinin iqtisadi və sosial məqsədlərə yönəldilməsi
- ✓ dövlət və yerli özünü idarəetmə orqanları səviyyəsində mərkəzləşdirilmiş pul vəsait fondlarının yaradılması və istifadəsi

21. Büdcə xərclərinin planlaşdırılmasının normativ üsulu nə zaman istifadə olunur?

- Ehtiyac yarandıqda
- İcra orqanlarının göstərişləri əsasında maliyyə planlarını tərtib edərkən
- Təsdiq edilmiş məqsədli proqramların həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin qruplaşdırılması zamanı
- ✓ Büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı
- İqtisadi və sosial proqramların həyata keçirilməsi üçün ayrılan vəsaitin sistemli planlaşdırılması zamanı

22. Büdcənin əsaslı xərclərinə aid olmayanı göstərin.

- dövlət ehtiyatlarının yaradılması
- Xarici kreditlərin qaytarılması
- uzunmüddətli kreditlərin verilməsi
- ✓ malların alınması və xidmətlərin haqqının ödənilməsi
- torpaq və qeyri-maddi aktivlərin alınması

23. Vergilərin bölgü funksiyasının mahiyyəti nədən ibarətdir?

- vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
- dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək
- gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ✓ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ÜDM-in bölgüsü və yenidən bölgüsünü həyata keçirmək

24. Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində hansı iqtisadi münasibətləri ifadə edir?

- Dövlətlə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında
- ✓ Dövlətlə müəssisələr və əhali arasında
- Müəssisə ilə əhali arasında
- Sərbəst şəkildə dövr edir
- Müəssisə ilə təşkilat və fiziki şəxslər arasında

25. 2000-ci ildə AR-nın dövlət büdcəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- 15,2 faizini
- ✓ 16,2 faizini
- 17,3 faizini
- 18,0 faizini
- 14,7 faizini

26. 2015-ci ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizini təşkil etmişdir?

- 29,0 faizini
- ✓ 32,2 faizini
- 28,0 faizini
- 32,0 faizini
- 27,4 faizini

27. İnkişaf etmiş ölkələrdə ÜDM-un nə qədər hissəsi büdcə sistemi vasitəsilə yenidən bölüşdürülür?

- 10-15 faizi
- ✓ 30-50 faizi
- 20-30 faizi
- 50-60 faizi
- 15-20 faizi

28. Büdcənin iqtisadi rolunu dəqiqləşdirin: 1.Müxtəlif mülkiyyət formalarının inkişafını maliyyə vəsaiti ilə təmin edir 2.Dövlətin və bələdiyyələrin fəaliyyət göstərməsi üçün maliyyə bazası yaradır 3.Istehsal bölmələri arasında maliyyə münasibətlərini tənzimləyir və alanslaşdırır 4.ÜDM-un bölüşdürülməsi vasitəsilə dövlət ilə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir 5.Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi, elmi-texniki inkişafın təmin edilməsi, ətraf mühitin qorunması və s. 6.Dövlətin tarazlı iqtisadi-sosial inkişafının təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır 7.Bank və kredit təşkilatlarının ssuda fondunun yaradılmasına vəsait ayrılır 8.Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi 9.Bütün maliyyə resurslarının səmərəli və düzgün istifadəsini təmin edir

- 1,2,4,7,8
- ✓ 2,4,5,6,8
- 3,4,5,6,8
- 3,5,6,7,9
- 2,3,4,7,9

Əsas maliyyə sənədi kimi büdcənin əsas xarakterli cəhətləri aşağıdakılardır: 1. Onun tərtibi əvvəlki ilin təcrübəsinə əsaslanır 2. büdcənin tərtibi və icrası elmi cəhətdən əsaslandırılır 3. Dövlətin sosial ehtiyaclarını tam nəzərə alır 4. Dövlətin iqtisadi-sosial inkişaf proqramına əsaslanır 5. Müəssisələrin və təşkilatların maliyyə planlarına əsaslanır 6. Balans formasında tərtib və icra edilir 7. Ölkənin regional və məqsədli inkişaf göstəricilərinə əsaslanır 8. Qanun gücünə malikdir-onun icrası bütün dövlət hikimiyyəti, icra orqanları, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir 9. büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası demokratik prinsiplərə əsaslanır

29.

- 1,4,5,7,9
- √ 2,4,6,8,9
- 2,3,7,8,9
- 2,4,5,6,9
- 3,4,6,7,8

30.

Büdcənin formalaşması hansı göstəricilərə əsaslanır?

- ölkənin bütün təsərrüfat sahələrinin inkişafına
- √ dövlətin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə
- Dövlətin maliyyə resurslarının ümumi həcminə
- Ümumi daxili məhsulu artım həcminə
- dövlətin daxili və xarici iqtisadi inkişaf göstəricilərinə

31.

Büdcənin funksiyalarını göstərin: 1. dövlətin maddi və maliyyə resurslarının həcmi müəyyən edir 2. ÜDM-un bölüşdürülməsi və yenidən bölüşdürülməsi 3. ölkənin regionlarının tarazlı inkişafını təmin etmək 4. iqtisadiyyatın inkişafının dövlət tənzimlənməsi və stimullaşdırılması 5. dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı 6. ölkənin məqsədli investisiyalarının maliyyə təminatı 7. mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət 8. dövlətin maliyyə planlarının balanslaşdırılması və əlaqələndirilməsi

- 1,3,4,6
- √ 2,4,5,7
- 1,2,6,7
- 3,4,5,8
- 2,4,6,8

32.

Dövlət büdcəsinin maddi mənada rolu hansı vəzifənin bilavasitə yerinə yetirilməsinə imkan verir

- müəssisələrin və təsərrüfat subyektlərinin gəlirləri və xərclərini tənzimləyir
- √ ölkənin ümumi və regional sosial-iqtisadi inkişafı təmin edilir
- ölkənin maliyyə sisteminin əlaqələndirilməsi və balanslaşdırılması təmin edilir
- yuxarıda göstərilənlərin hamısı
- rayon və şəhərlərin sosial-iqtisadi inkişaf vəzifələri maliyyə vəsaiti ilə tam təmin edilir

33.

Bunlardan hansılarının bilavasitə büdcənin funksiyalarına aid olduğunu göstərin

- iqtisadiyyatı inkişaf etdirmək və əhalinin rifahını yaxşılaşdırmaq
- √ iqtisadiyyatın inkişafının tənzimlənməsi və stimullaşdırılması
- yuxarıda göstərilənlərin hamısı
- doğru cavab yoxdur
- dövlətin gəliri və xərclərini balanslaşdırmaq

34.

Aşağıdakılardan hansılar büdcənin funksiyalarına aiddir?

- uçot və bölgü
- √ bölüşdürücü və nəzarət
- dövlətin gəlir və xərclərinin tənzimlənməsi
- nəzarət və maliyyə vəsaitinin düzgün istifadəsi
- müəssisələrin zərərlərinin gədənilməsi

35.

Büdcənin mahiyyətini müəyyən edən əsas əlamətlər hansılardır?

- dövlətlə təsərrüfat subyektləri və əhali arasında olan maliyyə münasibətlərini ifadə edir
- √ qeyd olunanların hamısı
- qanun gücünə malikdir və pul vəsaiti fondudur
- doğru cavab yoxdur

- gəlir və xərc hissəsindən ibarət olan dövlətin əsas maliyyə planıdır

36. Dövlət büdcəsinin yaranması və inkişafı nə ilə əlaqədar olmuşdur?

- dövlətin müdafiə qabiliyyətinin artırılması
- ✓ dövlətin meydana gəlməsi və fəaliyyət göstərməsi
- dövlətin tarazlı inkişafının maliyyə təminatı
- dövlətin xarici müdaxilələrdən qorunması və təhlükəsizliyinin təmin edilməsi
- dövlətin iqtisadi və sosial məsələlərin həllində rolunun artması

37. Maliyyə kateqoriyası kimi büdcənin leksikona daxil olması hansı tarixi dövrə təsadüf edir?

- Antik dövrdə
- ✓ XVIII əsrdə
- XII-XIII əsrlərdə
- XIII- əsrlərdə
- X-XI əsrlərdə

38. İqtisadi və maliyyə termini kimi büdcə ilk dəfə hansı ölkədə tətbiq edilmişdir?

- Fransada
- İtaliyada
- Yunanıstanda
- Almaniyada
- ✓ İngiltərədə

39. Dövlət və bələdiyyə büdcələrinin maddi mənada rolu nədən ibarətdir?

- dövlətin daxili və xarici tələbatının pul vəsaiti ilə təmin olunmasına şərait yaradır
- ölkənin iqtisadi və milli təhlükəsizliyinin təminatçısıdır
- dövlətin iqtisadi inkişafının tarazlı davam etməsinin əsas maliyyə mənbəyidir
- ✓ həm ümumilikdə dövlətin, həm də onun inzibati-ərazi qurumlarının fəaliyyət göstərməsinin əsas maliyyə mənbəyidir
- dövlətin iqtisadi və sosial ehtiyaclarının əsas maliyyə mənbəyidir

40. Hansı maliyyə münasibətləri büdcənin mahiyyətini ifadə edir?

- vergili gəlirlərin büdcəyə daxil olması və xərclənməsi
- dövlətin və regionların pul vəsaiti fondlarının proqnozlaşdırılması və məqsəduyğun istifadəsi
- dövlətin bütün pul vəsaiti fondlarının yaradılması, bölgüsü və istifadəsi
- ✓ dövlət və bələdiyyələrin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması, bölüşdürülməsi və istifadəsi
- təsərrüfat subyektlərinin və büdcə təşkilatlarının maliyyələşdirilməsi

41. Büdcənin ümumi funksiyaları hansılardır :

- Nəzarət tənzimləyici
- Fiksal tənzimləyici
- Sosial həvəsləndirici, bölgü
- Bölgü fiksal
- ✓ Bölgü, nəzarət

42. Büdcə sözünün mənşəyi və mənası

- Latın sözü olub « rüsum » deməkdir
- Fransız sözü, « Çanta » deməkdir
- Yunan sözü, « bəxşiş » deməkdir
- Latın sözü olub, « vergi » deməkdir
- ✓ İngilis sözüdür, mənası « çanta torba »

43. Büdcə artıqlığı adlanır :

- Bütçə gəlir və xərclərin bərabərliyi
- Bütçə gəlirlərinin müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olmasına
- İqtisadiyyatın inkişaf tempi
- ✓ Bütçə gəlirlərin xərclərdən artıqlığı
- Bütçə xərclərin gəlirlərdən artıqlığı

44. Bütçə kəsiri deyilir :

- Bütçə gəlirlərinin xərclərdən artıqlığına
- ✓ Bütçə xərclərinin gəlirlərlə təmin olunmayan hissəsinə
- İqtisadiyyatdakı böhranın bütçə daxilolmalarına mənfi təsirinə
- Bütçə bərabərliyinə
- Əsassız emissiya

45. Bütçə gəlirlərinin maddi mənbəyidir:

- Dövlət mülkiyyətinin realizasiyası
- ✓ Ölkənin ÜMD-nin və Milli sərvəti
- Ölkə əhalisinin əmlakı
- Ölkə ərazisinin faydalı qazıntıları
- Faydalı qazınların hasıbatı

46. Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı funksiyasına aid edilmir :

- ✓ Kommersiya müqavilələrinin maliyyələşdirilməsi
- Elm və təhsilin maliyyələşdirilməsi
- Səhiyyə sahəsinin maliyyələşdirilməsi
- Sosial sferanın saxlanması xərcləri
- Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi

47. Bütçənin bölüşdürücü funksiyası ilə mümkündür:

- ✓ ÜDM-nin və milli gəlirin bölüşdürülməsi
- Mərkəzi Bank əməkdaşlarının hərəkətlərinə nəzarət etmək
- Hökumətin xarici kreditlər proqramı təsdiq edilməsi
- Əsas maliyyə planı dövlət tərəfindən təsdiq olunması
- Maliyyə resurslarının toplanması

48. Bütçənin funksiyalarına aid deyildir:

- Yenidən bölgü
- Sosial siyasətin maliyyə təminatı
- Nəzarət
- ✓ İdarəetmə
- Tənzimləmə

49. Dövlət büdcəsinin kəsiri maliyyələşmə mənbələri?

- əsaslı xərclərə qənaət edilməsi hesabına
- ✓ daxili və xarici dövlət borclanması
- vergi dərəcələrinin yüksəldilməsi hesabına
- kommersiya banklarının verdikləri kreditlər hesabına
- bütçə xərclərini ixtisar edilməsi hesabına

50. Fiskal siyasətin tərkibinə nə daxildir?

- Pul-kredit siyasəti
- ✓ Bütçə-vergi siyasəti
- Valyuta siyasəti
- Beynəlxalq siyasət

- Qiymət siyasəti

51. Bütçə profisiti nədir?

- gəlirin xərclərə bərabərliyi
- ✓ gəlirin xərcləri üstələməsi
- gəlirlə xərclərin qeyri bərabərliyi
- bütçə vəsaitinə qənaət
- xərclərin gəliri üstələməsi

52. Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır ?

- gəlirin xərcləri üstələməsi
- ✓ gəlirin xərclərə bərabərliyi
- büdcənin xərclər hissəsinin qismən icra edilməsi
- büdcənin gəlir hissəsinin tam icra edilməsi
- xərclərin gəliri üstələməsi

53. Aşağıdakılardan hansı büdcə sistemin təşkili prinsipinə aid edilir?

- təsərrüfat təşkilatlarının balanslaşdırılması
- ✓ büdcələrin tarazlaşdırılması
- zərərli işləyən dövlət müəssisələrinə ssudaların verilməsi
- müəssisələrin vergi borclarının silinməsi
- təsərrüfat subyektlərinin gəlir və xərclərinin razlaşdırılması

54. Gəlirlərin və xərclərin büdcə sisteminin səviyyələri arasında bölgüsünə aid olmayan variantı seçin.

- Xərc səlahiyyətləri daimi olaraq büdcə sisteminin səviyyələri arasında hədləndirilir
- ✓ Xərclərin qənaətli istifadəsindən əldə olunan gəlirlərin büdcə səviyyələri arasında sərbəst istifadəsi
- Nizamlaşdırıcı gəlirlər müvəqqəti normativlərlə müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülür
- Büdcələrarası tənzimləmə həyata keçirilir
- Gəlir növləri tam və ya qismən büdcə sisteminin səviyyələri arasında bölüşdürülür

55. Bütçə - vergi siyasətinə aiddir:

- pul-kredit siyasəti
- ✓ fiskal siyasət
- gömrük siyasəti
- iqtisadi siyasət
- maliyyə siyasəti

56. Yerli büdcənin tərtibi, müzakirəsi və təsdiqini hansı təşkilat həyata keçirir?

- Prezident
- ✓ Bələdiyyələr
- Nazirlər Kabineti
- Milli Məclis
- Maliyyə Nazirliyi

57. Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
- ✓ Müəssisələr arasında hesablaşmalar
- Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.
- Büdcə sisteminin təşkili prosesində əmələ gəlir
- Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır

58. Aşağıdakılardan hansı maliyyə planları sisteminə daxil deyil?

- AR dövlət büdcəsi
- ✓ İdarə və təşkilatların həyata keçirəcəyi layihələrin planları
- Sahə nazirlikləri və idarələrin maliyyə planları
- İdarə və təşkilatların smetaları
- Maliyyə orqanlarının və kredit idarələrinin maliyyə planları

59. Aid olmayanı seçin. İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması funksiyasını yerinə yetirməklə büdcə

- Ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir və onun tənzimləyir;
- ✓ Sosial sferaların saxlanması xərclərinin maliyyələşdirilməsini
- Tələb, təklif və istehlakın strukturuna təsir göstərir;
- İstehsalın artım sürətinə və nisbətlərinə təsir göstərir;
- Büdcə vəsaitini iqtisadiyyatın ayrı-ayrı sahələri və regionlar arasında bölüşdürür;

60. Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- Xərclərin qənaətsiz istifadəsi
- ✓ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
- Xərclərin toplanan vergilərdən çox olması
- Büdcə kəsiri
- Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi

61. Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatına aid olmayanı seçin

- Elm və təhsil
- ✓ Ölkənin müdafiəsi
- Səhiyyə
- Sosial sferaların saxlanması xərclərinin maliyyələşdirilməsi
- Sosial-mədəni tədbirlər

62. Büdcə münasibətləri hansı şəxslər arasında yarana bilər?

- Əhəlinin müxtəlif təbəqələri arasında
- ✓ Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
- Fiziki şəxslə hüquqi şəxslər arasında
- Dövlətlə beynəlxalq təşkilatlar arasında
- Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında

63. Büdcənin bölüşdürücü funksiyasına aid olanı göstərin?

- Büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- ✓ ÜDM və Milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi
- Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi

64. Aşağıdakılardan hansı büdcənin əsas funksiyalarına aid deyil?

- Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- ✓ Təsərrüfat subyektlərinin pul vəsaiti fondlarının yaradılması və istifadə edilməsi
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı

65. Dövlət və bələdiyyə büdcələrinin maddi mənada rolu nədən ibarətdir?

- Milli gəlirin bölgüsü alətidir
- ✓ Dövlətin, və onun inzibati-ərazi qurumlarının fəaliyyət göstərməsinin əsas maliyyə mənbəyidir
- Mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılmasını təmin edir

- Sosial-mədəni inkişafın təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır
- Dövlət və təkrar istehsalın digər subyektləri arasında yaranan pul münasibətləri sistemini xarakterizə edir.

66. Dövlət büdcəsi nədir ?

- dövlətin maliyyə proqramı
- ✓ dövlətin əsas maliyyə planı
- xərclər smetası
- dövlətin maliyyə aləti
- dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası

67. Maddi məzmununa görə büdcə

- İqtisadi münasibətləri ifadə edir
- ✓ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- Əlaqələndirici rola malikdir
- Universal maliyyə planı aktıdır
- Maliyyə sisteminin tərkib hissəsidir

68. Ölkənin əsas maliyyə bazası kimi dövlət qanunvericiliyi ilə təsdiq edilən büdcənin roluna aid deyil

- Dövlətin maliyyə sisteminin bütün həlqələrinin fəaliyyətini təşkil edir
- ✓ Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusunu əks etdirir
- Maliyyə vəsaitinin istifadə istiqamətlərini qəti şəkildə müəyyən edir
- Dövlətə lazım olan maliyyə resurslarının həcmi əks etdirir
- Dövlətin vergi siyasətini müəyyən edir

69. İqtisadi ədəbiyyatda büdcə necə şərh olunur

- İqtisadi kateqoriya
- ✓ Göstərilərin hamısını
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi
- Dövlətin əsas maliyyə planı
- Dövlət büdcəsinin gəlir və xərclərinin siyahısı

70. Büdcə anlayışını necə ifadə etmək olar?

- Əsas maliyyə siyasətidir
- Maliyyə mexanizmidir
- Maliyyə vəsaitidir
- Maliyyə çatışmazlığıdır
- ✓ Dövlətin əsas maliyyə sənədidir

71. Büdcə anlayışı məişətdə hansı mənada işlədilmir?

- Yerli büdcə
- Şəxsi büdcə
- Dövlət büdcəsi
- Ailə büdcəsi
- ✓ Birlik büdcəsi

72. Ehtiyat fondlarını hansı təşkilatlar yarada bilər? Səhv olanı göstərin.

- AR prezidentinin Ehtiyat Fondu
- yerli büdcələrin Ehtiyat Fondu.
- Naxçıvan MR büdcəsinin Ehtiyat Fondu
- ✓ Milli Məclisin Ehtiyat Fondu
- Dövlət büdcəsinin Ehtiyat Fondu

73. Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- ardıcılıq prinsipi, aparıcılıq prinsipi
- öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- özünümaliyyəşdirmə prinsipi, vahidlik prinsipi
- ✓ büdcənin vahidlik prinsipi, həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi

74. Büdcə sisteminin təşkili prinsiplərinə aid deyildir:

- vahidlik prinsipi, büdcənin həqiqiliyi prinsipi;
- aşkarlıq prinsipi, həqiqilik prinsipi
- aşkarlıq prinsipi, vahidlik prinsipi
- ✓ Gəlirlərin və xərclərin rüblər üzrə bölgü prinsipi
- ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyi prinsipi

75. Büdcə təşkilatı dedikdə başa düşülür:

- mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- ✓ maliyyələşməsi bilavasitə dövlət büdcəsi və Naxçıvan MR büdcə hesabına həyata keçirilən idarə və təşkilatlar.
- səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar

76. AR büdcə sisteminin gəlirləri və xərcləri iki səviyyəyə bölünən həlqəsini seçin:

- heç biri
- NMR büdcəsi və bələdiyyə büdcələri.
- bələdiyyə büdcəsi;
- hər ikisi
- ✓ dövlət büdcəsi

77. Məqsədli büdcə fondlarını göstərin

- Dövlət Neft Fondu
- Dövlət icbari Tibbi Sığorta Fondu
- ✓ Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və "Avtomobil yolları" Fondu
- Dövlət Sosial Müdafiə Fondu
- Sığorta Fondu

78. Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- qeyri-büdcə müəssisələrinin əməliyyatları
- qanunvericilikdə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənar xərclənməsi ilə bağlı maliyyə əməliyyatları
- sadalananların hamısı
- sadalananların heç biri
- ✓ büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənar əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;

79. Dövlət rüsumu hansı yolla dövlət büdcəsinə ödənilir?

- milli valyutada hissə-hissə yalnız nağd yolla
- milli valyutada hissə-hissə köçürmə yolu ilə
- milli valyutada yalnız nağd yolla
- milli valyutada yalnız köçürmə yolu ilə
- ✓ milli valyutada nağd və ya köçürmə yolu ilə

80. AR "Dövlət rüsumu" haqqında Qanun neçənci ildə qüvvəyə minmişdir?

- 37653.0
- ✓ 37257.0

- 37316.0
- 36647.0
- 34790.0

81. Bütçə sisteminin qurulması prinsiplərinə aid deyil:

- bütçə sisteminin vahidliyi;
- ✓ bütçə sisteminin daimi sabitliyi
- bütçələrin balanslaşdırılması
- bütçənin həqiqiliyi
- ayrı-ayrı bütçə həlqələrinin müstəqilliyi

82. Federativ dövlətlərin bütçə sistemi neçə həlqədən ibarətdir ?

- 1.0
- ✓ 3.0
- 5.0
- 4.0
- 2.0

83. Keyns nəzəriyyəsində irəli sürülən bütçə siyasətinin əsas istiqamətini göstərin

- dövlət xərclərinin azaldılması
- ✓ dövlət xərclərinin artırılması
- bu təkliflərin hamısı;
- bu təkliflərin heç biri.
- dövlət xərclərinin stabilləşdirilməsi

84. Bütçənin funksiyalarına aid deyil:

- ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi
- ✓ ölkənin idarə olunması təşkili
- nəzarət funksiyası
- sosial siyasətin maliyyə təminatı
- iqtisadiyyatın tənzimlənməsi və həvəsləndirilməsi funksiyası

85. Dövlətin əsas maliyyə sənədi hansıdır?

- toplu maliyyə balansı
- ✓ dövlət bütçəsi
- sosial-iqtisadi inkişaf proqnozları
- ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları
- vahid bütçə təsnifatı

86. Bütçənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir
- ✓ dövlətin inzibati ərazi qurumlarının və bələdiyyələrin fəaliyyətinə dövlət nəzarəti orqanıdır
- ÜDM-nin dəyərini dövlətin əlində cəmlənən hissəsidir
- dövlət mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsinin əsas maliyyə sənədidir
- dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir

87. Bütçənin funksiyalarına aid deyil:

- bölüşdürücü funksiya
- ✓ hesablama funksiyası;
- nəzarət funksiyası;
- sosial siyasətin maliyyə təminatı funksiyası
- tənzimləyici funksiya

88. Dövlətin əsas maliyyə planı kimi dövlət büdcəsinin səciyyələndirilməsinə aid deyil:

- iqtisadi inkişafın tənzimləyicisi kimi çıxış edir
- bir maliyyə planı olaraq büdcə iki hissədən ibarət balans formasında tərtib edilir
- dövlətə lazım olan maliyyə resurlarının həcmi müəyyən edir
- ✓ büdcə müəssisələrin pul axınının tənzimlənməsini təmin edir
- büdcənin tərtibi və icrası elmi cəhətdən əsaslandırılır;

89. Büdcənin iqtisadi rolu ilə bağlı olmayanı göstərin:

- ümumi daxili məhsulun dəyərinin müəyyən hissəsinin pul formasında yenidən bölüşdürülməsi vasitəsilə dövlətlə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir;
- ✓ müəssisələrdə çəkilən inzibati-idarə xərclərinin ixtisar edilməsini təmin edir.
- dövlətin sosial-iqtisadi inkişafına təminat yaradır
- Dövlət orqanları və yerli özünüidarə orqanlarının fəaliyyətinin maliyyə bazası
- dövlətin tarazlı-iqtisadi, sosial-mədəni inkişafının təmin edilməsi, ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır;

90. Bir iqtisadi kateqoriya olaraq büdcə hansı münasibətləri ifadə edir?

- dövlət qərarlarının qəbul edilməsi ardıcılığı
- ✓ büdcə fondunun yaradılması və istifadəsi üzrə dövlətlə müəssisələr və əhali arasında baş verən münasibətlər
- müəssisələr və fiziki şəxslər arasında gəlirlərin bölüşdürülməsi münasibətləri
- mərkəzləşdirilməmiş dövlət gəlirlərinin istifadəsi üzrə münasibətlər
- iqtisadi subyektlər arasında debitor və kreditor borclarının aradan qaldırılması

91. Bunlardan hansı büdcənin funksiyalarına aid deyildir?

- yenidən bölgü funksiyası
- ✓ inzibati funksiya
- nəzarət funksiyası
- sosial siyasətin maliyyə təminatı funksiyası
- iqtisadiyyatın tənzimlənməsi və həvəsləndirilməsi funksiyası

92. Büdcə termininin hərfi mənası necədir?

- bank
- ✓ çanta
- kassa
- heç biri
- birja

93. Büdcə hansı kateqoriyaya?

- üstqurum
- ✓ iqtisadi
- sosial
- dövlət
- hüquqi

94. İqtisadi məzmununa görə büdcə xərcləri necə fərqlənir? 1. fasiləsiz xərclər 2. cari xərclər 3. planlı xərclər 4. mövsümü xərclər 5. əsaslı xərclər 6. məcburi xərclər

- 4.6
- ✓ 2.5
- 1.5
- 2.6
- 3.4

95. Büdcədən maliyyələşdirmənin əsas prinsipləri:

- qaytarmamaqla
- ✓ onların hamısı
- maliyyə intizamına riayət olunması
- doğru cavab yoxdur
- məqsədəuyğun

96. Bütçələrin qarşılıqlı əlaqəsinə əsaslanan AR-nın bütçə sisteminin vahidlik prinsipi hansı vasitələrlə təmin edilir?

- tənzimləyici gəlir mənbələrinin olması ilə
- ✓ onların hamısı
- maliyyə ehtiyatların müxtəlif səviyyəli bütçələr arasında bölüşdürməklə
- doğru cavab yoxdur
- məqsədli bütçə fondları yaratmaqla

97. İqtisadi ədəbiyyatda bütçə sisteminin təşkilinin aşağıdakı prinsipləri olduğu göstərilir

- beş prinsip
- ✓ on prinsip
- altı prinsip
- iki prinsip
- üç prinsip

98. Bütçə sisteminin təşkili prinsiplərinə aiddir

- bütçə sisteminin vahidliyi
- ✓ onların hamısı
- bütçələrin aşkarlığı
- doğru cavab yoxdur
- bütçələrin həqiqiliyi

99. Bütçənin qeyri-vergili gəlirlərinə aiddir

- dövlət rüsumları
- ✓ Dövlət əmlakının satışından gələn gəlirlər
- onların hamısı
- doğru cavab yoxdur
- gömrük rüsumları

100. ümumi dövlət xidmətlərinə xərclər

- bütçə gəlirlərinin onun xərclərindən artıq olmasıdır
- ✓ doğru cavab yoxdur
- bütçənin faktiki gəlirlərinin proqnoz üzrə gəlirlərindən az olmasıdır
- onların hamısı
- faktiki bütçə xərclərinin proqnoz xərclərindən artıq olmalıdır

101. Dövlət bütçəsinin yerli gəlirinə aid olanı göstərin

- xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar
- Gömrük rüsumları
- ✓ Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi
- Dövlət əmlakının icarəyə verilməsindən
- Respublikanın ərazisinə malların idxalına görə ƏDV

102. Bütçə kəsiri hansı göstəriciyə əsasən ölçülür?

- dövlət bütçəsinin gəlirlərinə nisbətən faizlə
- ✓ ümumi daxili məhsula nisbətən faizlə
- toplu maliyyə balansının yekununa nisbətən faizlə

- tədiyyə balansının yekununa nisbətən faizlə
- dövlət büdcəsinin xərclərinə nisbətən faizlə

103. Müdafiə xərcləri dövlət büdcəsinin hansı xərclərindən maliyyələşir?

- müvafiq ərazilərin yerli büdcələrindən
- ✓ dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən
- müvafiq rayon və şəhərlərin büdcələrindən
- doğru cavab yoxdur
- dövlət büdcəsinin yerli xərclərindən

104. Büdcə xərclərinin funksional təsnifatı neçə bölmədən ibarətdir?

- 12.0
- ✓ 14.0
- 17.0
- 10.0
- 13.0

105. AR-nın 2017-ci il üçün dövlət büdcəsində xərclərin tərkibində ən yüksək xüsusi çəkiyə malikdir

- müdafiə xərcləri
- ✓ ümumi dövlət xidmətlərinə xərclər
- sosial müdafiə və sosial təminat xərcləri
- sənaye, tikinti və faydalı qazıntılar
- təhsil xərcləri

106. Büdcə kəsirinin ödənilmə mənbələri aşağıdakılardır:

- daxili istiqrazlar
- ✓ onların hamısı
- daxili və xarici dövlət borcu
- onlardan heç biri
- xarici istiqrazlar

107. İqtisadi ədəbiyyatda büdcə kəsiri haqqında aşağıdakı baxışlar var:

- onun yolverilməz olması
- ✓ onların hamısı
- onun müəyyən həddə mümkünlüyü
- doğru cavab yoxdur
- onun mümkünlüyü

108. Büdcənin vergi olmayan gəlirlərini göstərin

- rüsumlar
- ✓ dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar
- onların hamısı
- doğru cavab yoxdur
- aksizlər

109. 2017-ci il üçün AR-nın dövlət büdcəsinin gəlirlərində hansı vergi növü ən yüksək xüsusi çəkiyə malikdir?

- fiziki şəxslərin gəlir vergisi
- mədən vergisi və yol vergisi
- gömrük rüsumları və aksizlər
- ✓ əlavə dəyər vergisi
- hüquqi şəxslərin mənfəət vergisi

110. Dövlət büdcəsinin gəlirlərinin məbləğinin yuxarı həddi hansı qanuncericiliklə tənzimlənir?

- AR-sı Prezidentinin müvafiq Fərmanları ilə
- Konstitusiya ilə
- "Büdcə sistemi haqqında" AR-nın Qanunu ilə
- AR-nın "Vergi Məcəlləsi" ilə
- ✓ Hər il üçün qəbul edilən "Dövlət büdcəsi haqqında" AR-nın Qanunu ilə

111. AR-nın dövlət büdcəsinin gəlirlərini göstərin

- ✓ onların hamısı
- dövlət vergiləri
- qrantlar
- digər gəlirlər
- doğru cavab yoxdur

112. Dövlət büdcəsinin məqsədi nədir?

- ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ölkənin məhsuldar qüvvələrini hər tərəfli inkişaf etdirmək, regionların tarazlı sosial-iqtisadi inkişafına nail olmaq və əhalinin maddi rifah halını daha da yaxşılaşdırmaq
- doğru cavab yoxdur
- ✓ Ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ölkənin iqtisadiyyatını inkişaf etdirmək, əhalinin sosial-mədəni ehtiyaclarını ödəmək və yoxsulluğu aradan qaldırmaq üçün lazım olan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir

113. Dövlət büdcəsinin və AR-sı Prezidentinin Ehtiyat Fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin istifadəsi, hansı hallarda növbəti büdcə ilində də davam etdirilə bilər?

- ✓ həmin ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə
- müvafiq ehtiyat Fondlarının vəsaiti artıq qaldıqda
- müvafiq icra hakimiyyəti orqanları xüsusi zəruri qərarlar qəbul edildikdə
- doğru cavab yoxdur
- nəzərdə tutulan müvafiq sosial-iqtisadi layihələrinin icrası üçün Ehtiyat Fonduna əlavə vəsait ayrıldıqda

114. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti nə zaman başa çatır?

- müvafiq büdcə ilinin başa çatmasından bir ay sonra
- müvafiq İcra hakimiyyətinin qərarı ilə müəyyən edilən müddətdə
- müvafiq büdcə ilinin icrasının başa çatmasına bir ay qalmış
- doğru cavab yoxdur
- ✓ qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda

115. Yerli büdcələrin Ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- Müvafiq rayon və ya şəhər icra hakimiyyətinin başçısı
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- Rayon və ya Şəhər Maliyyə İdarəsi
- ✓ Müvafiq bələdiyyələr

116. Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- AR-nın Nazirlər Kabineti
- Naxçıvan MR-nın Maliyyə Nazirliyi
- Naxçıvan MR-nın Ali Məclisinin Sədri
- AR-nın Maliyyə Nazirliyi
- ✓ Naxçıvan MR-nın Nazirlər Kabineti

117. AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı icra hakimiyyəti orqanın sərəncamları ilə müəyyən edilmiş xərclərə istifadə olunur?
- AR-nın Maliyyə Nazirliyinin
 - AR-nın Nazirlər Kabinetinin
 - ✓ AR-nın Prezidentinin
 - AR-nın İqtisadi İnkişaf nazirliyinin
 - Doğru cavab yoxdur
118. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?
- AR-nın Maliyyə Nazirliyi
 - İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi
 - ✓ AR-nın Nazirlər Kabineti
 - AR-nın Prezident Administrasiyası
 - İqtisadi İnkişaf Nazirliyi
119. AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı tədbirlərə yönəldilir?
- Qabaqcadan müəyyən edilmiş mühüm məqsədli proqramların icra edilməsinə
 - Ümumxalq referendumlarının keçirilməsinə
 - Ölkədə seçkilərin keçirilməsinə
 - Beynəlxalq tədbirlərin həyata keçirilməsinə
 - ✓ Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə
120. AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi nə qədər müəyyən edilir?
- ✓ dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla
 - dövlət büdcəsi gəlirlərinin 3 faizindən artıq olmamaqla
 - dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla
 - dövlət büdcəsi xərclərinin 2 faizindən artıq olmamaqla
 - dövlət büdcəsi xərclərinin 3 faizindən artıq olmamaqla
121. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi nə qədər müəyyən edilir?
- Dövlət büdcəsi gəlirlərinin 2 faizi həcmində, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
 - dövlət büdcəsi xərclərinin 6 faizindən artıq olmamaqla
 - dövlət büdcəsi gəlirlərinin 3 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
 - dövlət büdcəsi xərclərinin 5 faizi həcmində, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
 - ✓ dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
122. Bütçə gəlirləri anlayışı nədən ibarətdir?
- ✓ AR-nın, Naxçıvan MR-nın və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır
 - AR-nın “Bütçə sistemi haqqında” Qanunu ilə müəyyən edilmiş normalarla dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə geri qaytarılmamaq şərti ilə daxil olan vergilər, rüsumlar və s. ödənişlər
 - Qanunvericilik əsasında müəyyən edilən normalarla bütçəyə məcburi qaydada və geri qaytarmamaqla ödənilən vəsaitlər
 - AR-nın qanunvericiliyi və beynəlxalq aktlarla təyin edilmiş qaydada dövlət büdcəsinə, Muxtar Respublika büdcəsinə və yerli büdcələrə daxil olan vəsaitlər
 - AR-nın Ali Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və normalarla icbari qaydada bütçəyə daxil olan vəsaitlər
123. Gəlirlərin və xərclərin bütçə sisteminin səviyyələri arasında bölgüsü aşağıdakıları nəzərdə tutur: 1.Gəlirlərin aylar üzrə daxil olma normaları müəyyən edilir 2.Xərc səlahiyyətləri və gəlir növləri (tam və ya qismən) daimi olaraq bütçə səviyyələri arasında hədləndirilir 3.Gəlirlərin daxil olması və xərclərin maliyyələşdirilməsi üzərində maliyyə nəzarətinin formaları müəyyən edilir 4.Nizamlaşdırıcı gəlirlər müvəqqəti normativlərlə (növbəti maliyyə ili üçün) müxtəlif səviyyəli bütçələr arasında bölüşdürülməsi 5.Xərclər məqsədli təyinatı üzrə istifadə edilmədikdə cərimə növləri təyin edilir 6.Bütçələrarası tənzimləmə həyata keçirilir
- 2,5,6
 - 1,4,5
 - 1,2,6
 - 3,4,5

✓ 2,4,6

124. Yerli büdcələrin müstəqilliyi necə təmin edilir? 1.Vergilərin dərəcələrini müstəqil müəyyən etmək hüququnun olması 2.Qanunvericiliklə müəyyən edilmiş öz mədaxil mənbələrinin olması 3.Xərclərin istiqamətini və təyinatını dəyişdirmək hüququnun olması 4.Yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması 5.Yuxarı büdcələrdən kredit almaq səlahiyyətinin olması ilə

- 1.4
- 2.5
- 1.3
- 3.5
- ✓ 2.4

125. İqtisadi ədəbiyyatlarda büdcənin neçə prinsipindən bəhs olunur

- Beş prinsipi
- ✓ On prinsipi
- Üç prinsipi
- Doğru cavab yoxdur
- İki prinsipi

126. Büdcə sisteminin təşkili prinsiplərinə aiddir:

- büdcə sisteminin vahidliyi və büdcələrin müstəqilliyi
- ✓ onların hamısı
- gəlirlərin və xərclərin həmin büdcələrdə tam əks olunması
- doğru cavab yoxdur
- büdcələrin reallığı və aşkarlığı

127. Yerli büdcələrə aiddir:

- Rayonların büdcələri
- ✓ Bələdiyyə büdcələri
- Şəhər təbəçiliyində olan rayonların büdcələri
- Doğru cavab yoxdur
- Şəhərlərin büdcələri

128. Büdcədən kənar əməliyyatlara hansı maliyyə əməliyyatları aid edilir?

- Büdcə təşkilatlarının onlar üçün təsdiq edilmiş gəlir planından əlavə əldə etdikləri vəsaitlər hesabına əlavə həyata keçirilən maliyyə əməliyyatları
- ✓ Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan MR-nın büdcəsindən kənar əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları
- Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının dövlət büdcədən kənar fondların vəsaitləri hesabına həyata keçirdikləri maliyyə əməliyyatları
- Müvafiq icra hakimiyyəti və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən kənar fondların transfertləri hesabına həyata keçirdikləri məqsədli sosial-iqtisadi inkişaf proqramları üzrə maliyyə əməliyyatları
- Müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının məqsədli büdcə proqramları üzrə əldə etdikləri gəlirlər və onların hesabına həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatları

129. Büdcə sisteminin təşkili prinsiplərini göstərin: 1.Büdcə vəsaitinin təsdiq edilmiş minimal normalar əsasında istifadə edilməsi 2.Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi 3.Büdcə vəsaitlərinin məsədli proqramların icrasına xərclənməsi 4.Büdcələrin aşkar və şəffaf olması 5.Büdcənin gəlirləri və xərclərinin həmin büdcələrdə tam əks olunması 6.Büdcə xərclərinin fərdi smetalar əsasında maliyyələşdirilməsi

- 1,4,5
- ✓ 2,4,5
- 1,4,6
- 3,4,5
- 2,3,6

130. Büdcə sisteminin təşkili prinsiplərinə aid olanları seçin: 1.Büdcə sisteminin vahidliyi 2.Gəlirlərin və xərclərin rüblər üzrə bölgüsü 3.Büdcələrin məqsədli proqramlar əsasında tərtibi 4.Büdcələrin balanslaşdırılması 5.Büdcələrin tərtibi və icrasının qanunvericilik əsasında həyata keçirilməsi 6.Büdcə vəsaitlərindən istifadənin ünvanlı və məqsədli olması

- 1,2,6
- √ 1,4,6
- 3,4,5
- 1,3,4
- 2,4,5

131. Azərbaycan Respublikasının İcmal büdcəsinə hansı büdcələr daxildir?

- Toplu maliyyə balansı və yerli büdcələr
- √ Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi (büdcədənəknar fondlar da daxil olmaqla) və büdcədənəknar dövlət fondlarının gəlirləri və xərcləri
- Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan MR-nın büdcəsi, yerli büdcələr
- Dövlət büdcəsi, Toplu Maliyyə balansı və yerli büdcələr
- Dövlət büdcəsi, Dövlət Neft Fondu və Naxçıvan MR-nın büdcəsi

132. AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir

- Beş prinsip
- √ İki prinsip
- AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkili prinsipləri təsbit edilməmişdir
- Doğru cavab yoxdur
- On prinsip

133. Büdcə mexanizminə aiddir:

- Büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası
- √ Vəsaitlərin büdcəyə daxil olması və vəsaitlərin büdcədən ayrılması formaları və metodlarının məcmusu və büdcələrarası münasibətlər
- Büdcə vəsaitlərinin inzubati qaydada idarə edilməsi metodları
- Doğru cavab yoxdur
- Büdcələrin xəzinədarlıq vasitəsilə icra edilməsi

134. Bəzi iqtisadi ədəbiyyatda büdcə bu cür şərh edilir:

- Dövlətin əsas maliyyə planı kimi
- √ Yuxarıda göstərilənlərin hamısı
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi
- Doğru cavab yoxdur
- Dövlətin gəlirlərinin və xərclərinin smetasi kimi

135. Büdcə sisteminin vahidliyi nə ilə təmin edilir? 1.Xərcləri vahid normalar və normativlər əsasında maliyyələşdirmək 2.Eyni büdcə təsnifatının olması 3.Gəlirlərin büdcəyə daxil olması üzərində uçot və nəzarətin olması 4.Eyni büdcə sənədləri və formalarından istifadə olunması 5.Xərclərin məqsədli maliyyələşdirilməsinin müntəzəm uçot və auditinin aparılması 6.Büdcələrin icrasına dair müntəzəm hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi

- 1,5,6
- √ 2,4,6
- 3,4,5
- 1,3,5
- 2,5,6

136. Büdcələrin müstəqilliyi prinsipi nə ilə təmin edilir? 1.Gəlirlərin və xərclərin müstəqil olaraq büdcə səviyyələri arasında bölüşdürmək 2.Qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin olması 3.Qanunvericilik əsasında gəlirlərin və xərclərin uçotunu və auditini aparmaq 4.Vahid büdcə təsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması 5.Büdcənin müstəqil olaraq gəlir mənbələrini müəyyən etmək 6.Büdcələrin gəlilərinin xərclərindən artıq hissəsinə müstəqil sərəncam vermək hüququnun olması

- 1.3
- √ 2.4
- 1.6
- 3.5
- 4.5

137. Bütçə sisteminin vahidliyi prinsipi nəyi nəzərdə tutur? 1.Tənzimləyici mədaxil mənbələrindən istifadə etmək 2.gəlir və xərcləri vahid normalarla bütçələr arasında bölüşdürmək 3.maliyyə ehtiyatlarını müxtəlif səviyyəli bütçələr arasında bölüşdürmək 4.bütçəyə daxil olan gəlirlərin dərəcələrini müəyyən etmək 5.bütçələrin qarşılıqlı əlaqəsi 6.xərclərin istiqamətləri üzrə xərc normalarını müəyyən etmək
- 1,2,6
 - ✓ 1,3,5
 - 4,5,6
 - 2,4,5
 - 3,4,6
138. “Bütçə sistemi haqqında” AR-nın Qanununda bütçə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir
- Bütçələrin gəlir mənbələrinin təyin edilməsi
 - ✓ Bütçə sisteminin vahidliyi və bütçələrin müstəqilliyi
 - Gəlirlərin və xərclərin proqnozlaşdırılması və bütçələrə təhkim edilməsi
 - Doğru cavab yoxdur
 - Xərclərin bütçələr arasında bölüşdürülməsi
139. Azərbaycan Respublikasının “Bütçə sistemi haqqında” Qanunu nə vaxt qüvvəyə minmişdir
- 7 dekabr 1999-cu ildə
 - ✓ 01 yanvar 2003-ci ildə
 - 12 noyabr 1995-ci ildə
 - 5 aprel 2005-ci ildə
 - 13 may 2000-ci ildə
140. Bütçə sisteminin təşkili prinsiplərini göstərin: 1.Bütçə sisteminin vahidliyi 2.Bütçələrin tərtibi 3.Bütçənin icrasının təşkili 4.Gəlirlərin və xərclərin bütçə səviyyələri arasında bölüşdürülməsi 5.Bütçələrə dotasiyaların verilməsi 6.Xərclərin maliyyələşmə mənbələrinin uçotu 7.Bütçələrin balanslaşdırılması 8.Bütçələrin müstəqilliyi
- 1,2,5,6
 - ✓ 1,4,7,8
 - 1,3,6,8
 - 1,3,5,7
 - 1,4,6,7
141. Bütçə sisteminin təşkili prinsipləri dedikdə konkret nə nəzərdə tutulur?
- Bütçə sisteminin qurulması, onların gəlirləri və xərclərinin proqnozlaşdırılması
 - ✓ Bütçə sisteminin bütün həlqələrinin qurulması, onların gəlirlərinin formalaşması xərclərinin maliyyələşdirilməsi və ümumilikdə bütçə prosesinin təşkili üzrə əsas müddəalar nəzərdə tutulur
 - Bütçələrin vahid bütçədə birləşdirilməsi, onların gəlirlərinin mənbələrinin və xərclərinin istiqamətlərinin müəyyən edilməsi
 - Bütçələrin formalaşması, onların tərtibi və müzakirəsi və təsdiqi, habelə icrası üzərində dövlət nəzarətinin həyata keçirilməsi
 - Bütçələrin planlaşdırılması, onların tərtibi, təsdiqi və icrası məsələlərinin həll edilməsi
142. Azərbaycan Respublikasının bütçə sisteminin tərkibini göstərin.
- AR-nın dövlət bütçəsi, icmal bütçə və yerli bütçələr
 - ✓ AR-nın dövlət bütçəsi, Naxçıvan MR-nın bütçəsi və yerli bütçələr
 - Toplu maliyyə balansı, bütçədənkənar dövlət fondları və dövlət bütçəsi
 - Dövlət bütçəsi, bütçədənkənar dövlət fondları və yerli bütçələr
 - İcmal bütçə,AR-nın dövlət bütçəsi
143. Bütçə sistemi nədən ibarətdir?
- dövlət bütçəsinin və bütçədənkənar pul vəsaiti fondlarının məcmusu
 - ✓ ölkənin vahid bütçə sisteminə birləşdirilən dövlət bütçəsinin, ayrı-ayrı müstəqil bütçələrin məcmusu
 - dövlət bütçəsinin, müəssisələrin maliyyə planlarının və yerli bütçələrin məcmusu
 - dövlət bütçəsinin məqsədli bütçə fondlarının və yerli bütçələrin məcmusu
 - dövlət bütçəsinin və maliyyə sisteminin bütün digər həlqələrinin məcmusu

144. Federativ dövlətin Federasiya büdcəsinin gəlirləri hansılardır? 1.əmlak vergisi 2.ƏDV 3.fiziki şəxslərdən gəlir vergisi 4.yerli lisenziyaların verilməsindən mədaxillər 5.subvensiyalar 6.inzibati rüsumlar 7.dövlət istiqrazlarından daxil olan vəsaitlər 8.gömrük rüsumları
- 1,2,3,5
 - √ 2,3,7,8
 - 3,4,6,8
 - 1,4,5,8
 - 2,4,5,7
145. Konfederativ dövlətin büdcəsi neçə formalaşır?
- növbə ilə ayrı-ayrı dövlətlərin ayırdığı vəsaitlər
 - üzv dövlətlərin mərkəzləşmiş gəlirlərindən ayırmalar
 - umumidövlət əhəmiyyətli təsərrüfat subyektlərinin ödədikləri vergilərlə
 - inzibati ərazi qurumlarının ödədikləri icbari ödənişlər
 - √ üzv dövlətlərin hər il ayırdıqları üzvlük haqlarından
146. Unitar dövlətin büdcə quruluşu federativ dövlətin büdcə quruluşundan nə ilə fərqlənir?
- xərclərin maliyyələşmə istiqamətləri üzrə
 - büdcələrin tarazlaşdırılması qaydası ilə
 - büdcələrarası münasibətlərin məzmunu ilə
 - √ büdcə səviyyələri ilə
 - gəlirlərin tərkibi ilə
147. Büdcə quruluşunun tərkibini göstərin: 1.Büdcə sisteminin təşkili 2.Büdcələrin təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsi 3.Büdcələrin tərkibi, proqnozlaşdırılması 4.Büdcə gəlirləri və xərclərinin təsnifatı 5.Büdcə sisteminin və büdcələrin təşkili prinsipləri 6.Büdcənin maliyyə sisteminin digər həlqələri ilə qarşılıqlı əlaqələrinin təşkili
- 3,4,6
 - 2,4,5
 - √ 1,4,5
 - 4,5,6
 - 1,3,5
148. Büdcə quruluşunun təşkili nəyə əsaslanır?
- √ Dövlət quruluşuna yəni onun siyasi, inzibati-ərazi, quruluşuna, mərkəzi və yerli orqanlar arasındakı qarşılıqlı münasibətlərə
 - Dövlətin maliyyə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı münasibətlərə
 - Ölkənin büdcə təsnifatının formalaşması və inkişafına
 - Büdcə sisteminin tarixi inkişaf mərhələlərinə
 - Dövlətin iqtisadi, sosial inkişaf səviyyəsinə
149. Büdcə quruluşu nədən ibarətdir?
- Büdcə quruluşu dövlətin mövcud mülkiyyət formalarının maliyyə münasibətlərini əks etdirir
 - Doğru cavab yoxtu
 - Dövlətin mövcud inzibati-siyasi təşkilinin ifadə formasıdır
 - √ Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri (səviyyələri) arasındakı maliyyə münasibətlərinin təşkilindən ibarətdir
 - Büdcə quruluşu dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının məcmusundan ibarətdir
150. Büdcə sisteminin əsas təyinatı nədən ibarətdir?
- √ dövlət və yerli özünüidarəetmə orqanlarının funksiya və vəzifələrinin həyata keçirilməsini maliyyə təminatı
 - Dövlətin maliyyə resurslarının səmərəli və məqsədəuyğun istifadəsinin təmin etmək
 - istiqamət və növlər üzrə büdcə xərclərini fasiləsiz maliyyələşdirmək
 - dövlət xərclərinin məqsədəuyğun və kəsirsiz maliyyələşdirilməsi
 - regionların tarazlı sosial-iqtisadi inkişafının maliyyə təminatıdır

151. Azərbaycan Respublikasının büdcə sisteminə hansı büdcələr daxildir :

- AR-nın dövlət büdcəsi, bələdiyyə büdcəsi, yerli büdcə
- AR-nın dövlət büdcəsi, mərkəzi büdcə, Naxçıvan büdcəsi
- Naxçıvan MR-nın büdcəsi, bələdiyyə büdcəsi, yerli büdcələr
- ✓ AR-nın dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi, yerli büdcə
- Yerli büdcələr, kənd bələdiyyə büdcəsi, qəsəbə bələdiyyə büdcələri

152. « Büdcə sistemi haqqında Qanun » nə vaxt təsdiqlənib :

- 37804.0
- 38900.0
- 38535.0
- ✓ 37439.0
- 39996.0

153. Büdcə sisteminin prinsiplərinə aid deyil :

- Vahidlik
- Hüquqilik
- Müstəqillik
- ✓ Məxfilik
- Aşkarlıq

154. Aşağıdakı ölkələrdən hansı federal büdcə quruluşuna malikdir:

- Fransa
- İtaliya
- Portuqaliya
- ✓ Almaniya
- Böyük Britaniya

155. Aşağıdakı ölkələrdən hansı unitar büdcə quruluşuna malikdir:

- AFR
- Kanada
- ABŞ
- Rusiya
- ✓ Fransa

156. Azərbaycan Respublikası hansı növ büdcə quruluşuna malikdir :

- Federativ
- Əyalət
- ✓ Unitar
- Konfederativ
- Vilayət

157. Unitar dövlətin büdcə sistemi neçə səviyyəlidir :

- 1.0
- 3.0
- 5.0
- 4.0
- ✓ 2.0

158. Federativ dövlətin büdcə sistemi necə səviyədən ibarətdir :

- 4.0
- 5.0

- 1.0
- 2.0
- √ 3.0

159. Azərbaycan Respublikasının Dövlət büdcəsinin neçə səviyyəsi var:

- 1.0
- 5.0
- 4.0
- √ 2.0
- 3.0

160. İcmal büdcə nədir?

- Dövlət büdcəsinin, Muxtar Respublika büdcəsinin və bələdiyyə büdcələrinin məcmusudur
- Dövlət büdcəsinin , bütçədənkənar fondların, xarici ticarət balansının məcmusunu əks etdirən maliyyə sənədidir.
- Dövlət büdcəsinin, toplu maliyyə balansının və bütçədənkənar fondların büdcələrinin büdcələrinin məcmusunu əks etdirən maliyyə sənədidir
- √ Dövlət büdcəsi, Nax. MR büdcəsinin (Bütçədənkənar əməliyyatlarda daxil olmaqla) və bütçədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir
- Dövlət büdcəsinin, DNF-nun , DSMF-nun büdcəsinin məcmusudur

161. Bütçələrarası münasibətləri tənzimləyən əsas hüquqi sənəd hansıdır?

- Toplu maliyyə balansı ilə
- İcra hakimiyyəti orqanlarının qərarları ilə
- Vergilər Məcəlləsi ilə
- Konsitutsiya ilə
- √ "Bütçə sistemi haqqında" qanunla

162. Federativ dövlətlər hansılardır?

- Fransa, Türkiyə
- Avstriya, İsveçrə
- Böyük Britaniya, Polşa
- Azərbaycan, Ruminiya
- √ Rusiya ,ABŞ, AFR

163. Bütçə sisteminin təşkili prinsipi hansılardır?

- mərkəzilik
- ədalətlik
- mərkəzilik, universallıq
- √ vahidlik
- universallıq

164. Azərbaycan Respublikasında bütçə sisteminə hansı bütçələr daxildir?

- bələdiyyələrin bütçələri
- bələdiyyələrin büdcəsi və yerli bütçə
- müəssisələrin bütçələri, yerli bütçə, dövlət büdcəsi
- dövlət büdcəsi və yerli bütçə
- √ dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin bütçəsi

165. "Bütçə sistemi haqqında" qanun qəbul olundu?

- 1990 –cı il 1 dekabr
- 1990-cı il 31 noyabr
- 1991-ci il 31 yanvar
- √ 2 iyul-2002-cı il

- 1992-ci il 1 yanvar

166. Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır ?

- gəlirin xərcləri üstələməsi
- büdcənin gəlir hissəsinin tam icra edilməsi
- büdcənin xərclər hissəsinin qismən icra edilməsi
- ✓ gəlirin xərclərə bərabərliyi
- xərclərin gəliri üstələməsi

167. Büdcə sistemi hansı prinsipə əsaslanır:

- büdcələrin bərabərliyi
- büdcə xərclərinin azaldılması
- büdcə vəsaitinin formalaşması
- büdcənin kəsirsiz olması
- ✓ büdcənin tarazlaşdırılması

168. Büdcə sistemi dedikdə nə başa düşülür ?

- büdcə münasibətləri
- büdcə təşkilatları
- ✓ büdcələrin məcmusu
- maliyyə sistemi
- mərkəzləşdirilmiş fondlar

169. Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

- Aşkarlıq və həqiqilik prinsipi
- ✓ Büdcə vəsaitinin qeyri təyinatı üzrə istifadəsi
- Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi
- Büdcə sisteminin vahidliyi
- Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi

170. Aşağıdakılardan hansı büdcə quruluşuna daxil deyil

- Büdcə sistemi
- Büdcələrin təşkili prinsipləri
- ✓ Toplu maliyyə balansı
- Büdcə təsnifatı

171. Büdcə quruluşu nədir?

- Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
- Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi
- ✓ Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili

172. Federal dövlətlərin dövlət büdcəsinə aid olmayan gəlir növünü seçin

- Əhalidən gəlir vergisi
- Dövlət istiqarazlarından daxil olan vəsaitlər
- Gömrük rüsumları
- ✓ Satışdan vergilər
- ƏDV və aksizlər

173. Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- 3.0
- 5.0
- 4.0
- 1.0
- √ 2.0

174. Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

- dövlət büdcəsinin idarə edilməsi
- √ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi;
- bələdiyyə vergilərinin büdcə səviyyələri arasında bölüşdürülməsi
- vahid büdcə təsnifatının təsdiq edilməsi
- dövlət büdcəsindən yerli büdcələrə dotasiya verilməsi qaydalarının müəyyən edilməsi.

175. Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- yerli büdcələrin tərtibi və baxılması
- bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi
- bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi.
- yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi
- √ dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;

176. Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- büdcənin icrasının həyata keçirilməsi
- büdcənin icrası haqqında hesabatın hazırlanması
- büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- büdcə layihəsinin hazırlanması
- √ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi;

177. Maddi hüquq normalarına aiddir:

- büdcə layihəsinin müzakirəsi və təsdiqi
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- göstərilənlərdən heç biri aid deyil..
- √ dövlət büdcəsinin gəlirlərinin tərkibi və normaları;
- büdcənin tərtibi qaydaları

178. Prosesual hüquqi normalarına aid edilir:

- dövlət büdcəsinin gəlirlərinin tərkibi
- xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları
- √ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- yerli büdcənin gəlir mənbələri;
- göstərilənlərdən hər biri prosesual normalara aiddir

179. Prosesual hüquqi normalarına aid deyil:

- büdcənin tərtibi qaydaları
- büdcə layihələrinin baxılması və təsdiqi qaydaları
- göstərilənlərdən heç biri aid deyil
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- √ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;

180. Büdcə hüququ normalarına aiddir:

- prosesual və inzibati normalar
- siyasi və inzibati normalar.
- siyasi və prosesual normalar
- maddi və siyasi normalar;

✓ maddi və prosesual normalar

181. Xərclərin büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir?

- Azərbaycan Respublikasının Konstitusiyası
 - doğru cavab yoxdur
 - Hər il üçün qəbul edilən AR-nın dövlət büdcəsi haqqında Qanunu və digər qanunvericilik aktları
- ✓ onların hamısı
- “Büdcə sistemi haqqında” AR-nın Qanunu

182. Bələdiyyə büdcəsinin müstəqilliyi nə ilə təmin edilir?

- Dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya almaq hüququnun olması ilə
 - Bələdiyyə büdcəsinə sərbəst tərtib, təsdiq və icra etmək hüququnun olması ilə
 - Gəlir mənbələrini artırmaq və xərclərin istiqamətlərini müstəqil təyin etmək hüququnun olması ilə
- ✓ Öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə
- Bələdiyyə büdcəsinə müstəqil sərəncam vermək hüququnun olması ilə

183. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə əlaqəsi nə ilə təsbit olunur?

- Dövlət büdcəsinin tərkibində bələdiyyələrin iştirak etməsi hüququ ilə
 - bələdiyyələrin gəlirlərini artırmaq üçün onlara əlavə səlahiyyətlərin verilməsi ilə
 - Bələdiyyə büdcəsinin müstəqil gəlir mənbəsinin olması ilə
 - Dövlət büdcəsinin gəlirlərindən ayırma verməklə
- ✓ Yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ ilə

184. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanunu nə vaxt qəbul olunub?

- 15 fevral 2006-ci ildə
 - 02 iyul 2001-ci ildə
 - 02 iyul 2000-ci ildə
 - 20 dekabr 1998-ci ildə
- ✓ 7 dekabr 1999-cu ildə

185. Növbəti büdcə ili üçün bələdiyyələrin büdcə layihələri hansı orqanların qərarı ilə təsdiq edilir?

- AR-nın Maliyyə Nazirliyinin
 - Yerli icra hakimiyyəti orqanlarının
 - AR-nın Milli Məclisinin
 - Nazirlər Kabinetinin
- ✓ Bələdiyyələrin

186. Naxçıvan Muxtar Respublikasının büdcəsinə hansı orqan icra edir?

- Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
 - Doğru cavab yoxdur
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ✓ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi

187. AR-nın Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının büdcə layihəsini hansı orqan hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir?

- AR-nın Maliyyə nazirliyi
 - AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
 - AR-nın Nazirlər Kabineti
- ✓ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

188. Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan təsdiq edir?
- AR-nın Milli Məclisi
 - Naxçıvan MR-nın Ali Məclisinin təqdimatı ilə AR-nın Milli Məclisi
 - AR-nın Maliyyə Nazirliyi
 - ✓ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
 - AR-nın Nazirlər Kabineti
189. Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hansı orqan hazırlayıb Prezidentə təqdim edir?
- AR-nın Milli Məclisinin Büdcə Komitəsi
 - AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
 - AR-nın Maliyyə Nazirliyi və Vergilər Nazirliyi
 - ✓ AR-nın Nazirlər Kabineti
 - AR-nın Maliyyə Nazirliyi
190. AR-nın dövlət büdcəsinin icrasına ali nəzarəti hansı orqan həyata keçirir?
- AR-nın Maliyyə Nazirliyi
 - AR-nın Nazirlər Kabineti və Maliyyə Nazirliyi
 - AR-nın Prezidenti
 - AR-nın Nazirlər Kabineti
 - ✓ AR-nın Milli Məclisi və Hesablama Palatası
191. Konstitusiyaya əsasən AR-da vergiləri, rüsumları və ödənişləri hansı orqan müəyyən edir?
- AR-nın Maliyyə Nazirliyi
 - AR-nın Nazirlər Kabineti
 - ✓ AR-nın Milli Məclisi
 - AR-nın Prezidenti
 - AR-nın Vergilər Nazirliyi və Gömrük Komitəsi
192. AR-nın Konstitusiyasına əsasən hər il üçün dövlət büdcəsini hansı orqan təsdiq edir?
- AR-nın Prezidenti
 - AR-nın Nazirlər Kabineti
 - Maliyyə Nazirliyinin razılığı ilə İqtisadi İnkişaf Nazirliyi
 - Maliyyə Nazirliyi
 - ✓ AR-nın Milli Məclisi
193. Büdcənin prosesual hüquqi normalarının tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 3.Büdcələrin layihələrinin müzakirəsi və təsdiqi 4.Xərclərin təyinatı və xərc normaları 5.Büdcələrin icrası haqqında hesabatların hazırlanması, müzakirəsi və təsdiqi 6.Büdcələrin xüsusi və tənzimləyici gəlirlərinin müəyyən edilməsi
- 1,5,6
 - 4,5,6
 - 1,2,5
 - 2,5,6
 - ✓ 1,3,5
194. Büdcə hüququnun maddi normaların tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Büdcələrin gəlirlərinin tərkibi və normaları 3.Gəlirlərin icrası üzrə hesabatların tərtibi 4.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 5.Xərclərin icrası haqqında hesabatların tərtibi və təqdimi 6.Xərclərin təkibi
- 3,5,6
 - 1,3,4
 - 1,4,6
 - 3,4,5
 - ✓ 2,4,6
195. Büdcə hüquqi normalarını göstərin.

- İnzibati-siyasi hüquqi normalar
 - √ Maddi və prosessual hüquqi normalar
 - Onların hamısı
 - İnzibati və sahə hüquqi normalar
 - İnzibati-ərazi hüquqi normalar
- 196.** Bütçə prosesinin təşkili sahəsində dövlət hakimiyyəti və icra orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərini tənzimləyən hüquqi normaların məcmusu necə adlanır?
- Prosesual hüquqi normalar
 - √ Bütçə hüququ
 - Bütçə səlahiyyətləri
 - Bütçə normativləri
 - Maddi hüquqi normalar
- 197.** Yerli özünüidarəetmə orqanlarının bütçə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?
- “Bütçə sistemi haqqında” AR-nın Qanunu
 - Doğru cavab yoxdur
 - “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”AR-nın Qanunu və digər qanunvericilik aktları
 - AR-nın Konstitusiyası
 - √ Onların hamısı
- 198.** Bütçə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?
- √ Onların hamısı
 - AR-nın Konstitusiyası
 - AR-nın “Bütçə sistemi haqqında” Qanunu
 - Doğru cavab yoxdur
 - Hər bütçə ili üçün qəbul edilən dövlət bütçəsi haqqında qanun və digər hüquqi-normativ aktlar
- 199.** AR-nın bütçə sisteminə daxil olan bütçələr arasındakı maliyyə münasibətləri hansı qanunvericilik sənədi əsasında tənzimlənir:
- AR-nın “Vahid bütçə təsnifatı”
 - √ AR-nın “Bütçə sistemi haqqında” Qanun
 - AR-nın “Dövlət bütçəsinin tərtibi və icrası qaydaları”
 - AR-nın “Vergi məəcəlləsi”
 - AR-nın Konstitusiyası
- 200.** “Bütçə sistemi haqqında” AR-nın Qanununda bütçə necə ifadə olunmuşdur?
- AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının fəaliyyətinin maliyyə təminatı mənbəyidir
 - √ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
 - AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının mərkəzləşdirilmiş gəlirləri və xərcləri balansını əks etdirən əsas maliyyə sənədi
 - Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə olunması forması
 - Dövlət hakimiyyəti və özünüidarə orqanlarının vəzifə və funksiyalarının həyata keçirmək məqsədilə tərtib olunan əsas maliyyə sənədi
- 201.** Bütçənin gəlirlərinin yaradılması prosesində hansı iştirakçılar arasında bütçə münasibətləri yaranır?
- dövlət orqanları ilə özəl bölmə arasında
 - bütün təsərrüfat subyektləri bə bütün əhali arasında
 - bütün təsərrüfat subyektləri arasında
 - dövlət müəssisələri ilə bütçə təşkilatları arasında
 - √ dövlətlə(bələdiyyələrlə) vergi ödəyiciləri arasında

- 202.** Dövlətin əsas maliyyə sənədi kimi bütçənin hüquqi rolunu nədəmən ibarətdir: 1. Bütçə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini təsbit edir 2. Müəssisələrin və təşkilatların maliyyə və məbləğini müəyyən edir 3. Dövlətə lazım olan maliyyə resurslarının həcmi əks etdirir 4. Dövlətin vergi siyasətini müəyyən edir 5. Dövlətin bütün xarici iqtisadi əlaqələrini özündə əks etdirir 6. Dövlətin bütün maliyyə planlarının balanslaşdırılmasını təmin edir 7. İqtisadi inkişafın tənzimləyicisi kimi çıxış edir 8. İqtisadi inkişafın əsas iqtisamətlərini əks etdirir 9. Maliyyə vəsaitinin istifadə istiqamətlərini qəti şəkildə müəyyən edir
- 2,3,5,7,8
 - 4,5,6,7,9
 - ✓ 1,3,4,7,9
 - 3,4,5,6,7
 - 3,4,6,7,8
- 203.** Bütçə siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
- Bütçə kəsiri maliyyə mənbələri müəyyən edilməsi
 - Mərkəzil hökumət və regional hakimiyyət orqanları arasında optimal münasibətlərin yaradılması
 - İnhisar malların və xidmətlərin qiymətlərinin tənzimlənməsi
 - ✓ Ölkənin sosial iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi
 - Vergi ödəyicilərinin siyahıya alınmasına nəzarət
- 204.** Gəlirlərin bütçə həlqələri arasında bölgüsünün hüquqi əsaslarına aid deyil :
- « Bütçə sistemi haqqında » AR qanunu
 - Vergi Məcəlləsi
 - « Bələdiyyə maliyyəsinin əsasları » haqqında AR qanunu
 - ✓ "İnvestisiya fəaliyyəti haqqında" AR qanunu
 - AR Konstitusiyası
- 205.** Bələdiyyələrin statusu haqqında AR qanununda təsbit edilib:
- Dövlətin bütçə hüquqları
 - Bütçə quruluşu
 - Dövlət vergiləri
 - ✓ Yerli özünü idarəetmənin bütçə hüquqları
 - Naxçıvan Muxtar Respublikasının bütçə hüquqları
- 206.** Yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin nə qədər səs çoxluğu ilə qəbul edilir :
- 0.5
 - 1.0
 - 3/4 hissəsi
 - ✓ 2/3 hissəsi
 - 0.3
- 207.** Bütçələrarası münasibətləri tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?
- ✓ Dövlət hakimiyyəti orqanları
 - Beynəlxalq təşkilatlar
 - Bütçədənkənar fondlar
 - Maliyyə idarələri
 - Yerlərdə icra hakimiyyətləri
- 208.** Maddi bütçə normasının mahiyyətinə aid deyil?
- bütçə gəlirlərinin tərkibini, xərclərinin normalarını müəyyən etmək
 - Dövlət subyektlərinin bütçələrinin gəlir və xərclərinin ümumi məbləğini müəyyən etmək
 - gəlirlər və xərcləri bütçə həlqələri arasında bölüşdürmək
 - ✓ bütçənin icrası haqqında hesabatların müzakirəsini aparmaq
 - Bütçəyə daxil olan vergilərin və rüsumların dərəcələrini müəyyən etmək
- 209.** İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının bütçə ilə bağlı vəzifə və səlahiyyətlərinə aid deyil?

- büdcənin icrasına inzibati nəzarəti həyata keçirir
- büdcənin icrası haqqında hesabatı yerli özünüidarəetmənin səlahiyyətli orqanlarının təsdiqinə təqdim edir
- büdcəni icra edir
- büdcə layihəsini tərtib edir
- ✓ büdcə gəlirlərinin sərbəst istifadəsini həyata keçirir

210. Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- Naxçıvan MR-nın Nazirlər Kabineti
- Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- Milli Məclis
- ✓ Naxçıvan MR-sı Ali Məclisi
- Naxçıvan MR-nın müvafiq icra orqanları

211. Növəti il üçün AR dövlət büdcəsi haqqında qanun nə vaxt qüvvəyə minir?

- Prezidentə təqdim olunduğu gündən
- Müzakirəyə çıxdığı gündən
- Çap olunduğu gündən
- ✓ 1 yanvar tarixindən
- imzalandığı gündən

212. Büdcə qanunvericiliyi necə əmələ gəlir?

- Universal maliyyə plan aktı əsasında
- ✓ Büdcə prosesinin təşkili ilə əlaqədar hüququ və digər normativ aktların qəbul edilməsi
- gəlir və xərclərin büdcələrə aid edilməsi
- Büdcəyə nəzarət prosesində büdcə hüququ münasibətlərinin subyektləri arasında yaranan münasibətlər zamanı
- Büdcədənkənar dövlət fondlarının gəlirlərinin formalaşması və xərclərin həyata keçirilməsi prosesində hüquq münasibətləri subyektləri arasında yaranan münasibətlərdə

213. Prosesual büdcə normaları nəyi tənzimləyir?

- büdcə sisteminin strukturunu
- ✓ dövlət büdcəsinin və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrasını
- müxtəlif büdcə səviyyələri arasında gəlirlərin bölgüsünü müəyyən edir
- müxtəlif büdcə səviyyələri arasında xərclərin bölgüsünü
- büdcələrin gəlir və xərclərinin siyahısını

214. Maddi büdcə normaları nəyi müəyyən edir?

- Büdcənin icrası haqqında hesabatın tərtibini
- ✓ Büdcə sisteminin gəlirlərini
- Dövlət büdcəsinin təsdiqi qaydalarını tənzimləyir
- Büdcənin icrası haqqında hesabatın təsdiqi qaydalarını müəyyən edir
- Yerli büdcələrin tərtibi, baxılması, təsdiqi, icrası qaydalarını tənzimləyir

215. Öz məzmununa görə büdcə hüququ hansı normalara bölünür?

- Maddi, qeyri-maddi
- ✓ Maddi, prosesual
- Daxili və xarici
- Prosesual və praktiki
- Real, qeyri-real

216. Büdcə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- Büdcədənkənar fondlar
- ✓ Dövlət hakimiyyəti orqanları

- Yerlərdə icra hakimiyyətləri
- Beynəlxalq təşkilatlar
- Maliyyə idarələri

217. Bütçə münasibətləri hansı hüquqi sənəd əsasında tənzimlənir?

- Prezidentin sərəncamları ilə
- √ "Bütçə sistemi haqqında" qanunla
- Beynəlxalq müqavilələr əsasında
- Konsitutsiya ilə
- Bələdiyyələrin normativ aktları ilə

218. Bütçə ilə əlaqədar hansı məsələ Milli Məclisin səlahiyyətlərinə aid deyil?

- Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
- √ Dövlət büdcəsindən ayrılan tənzimləyici gəlirlərin istiqamətlərinin müəyyənləşdirilməsi
- Maliyyə, valyuta, kredit, gömrük işinin tənzimlənməsi və pul siyasətinin ümumi məsələlərinin
- Beynəlxalq müqavilələrin təsdiqi və ləğv edilməsi
- Maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydaları müəyyən etmək

219. Bütçə hüququnun predmetinə daxil olan münasibət hansıdır?

- Beynəlxalq münasibətlərdə yaranır
- √ Dövlət və bələdiyyə büdcələrinin tərtibi prosesində yaranır
- Uzun müddətli tərtib olunması
- Heç biri
- Ümumi Daxili Məhsulun bölgüsü prosesində yaranır

220. Bütçə hüququnun mahiyyətini göstərin

- ÜDM-un və MG-in bölgüsündə iştirak edir
- √ Dövlət hakimiyyəti eləcədə özünüidarə orqanları arasında əmələ gələn təşkilati-maliyyə münasibətlərini tənzimləyir
- Zəruri xərclərin maliyyələşdirilməsini təmin etmək
- Bütçə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini təmin etmək
- Hesablama və təhlil üçün istifadə edilən dövlət və inzibati-ərazi qurumlarının büdcələrini tənzimləyir

221. Bütçə hüququ anlayışını necə ifadə etmək olar?

- hüquqi normalar ilə tənzimlənən bütün büdcələrin, yəni dövlət büdcəsinin və yerli büdcələrin məcmusudur.
- √ Bütçə prosesinin təşkili sahəsində dövlət hakimiyyəti və özünüidarə orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.
- ölkədə milli gəlirinin və ümumi daxili məhsulun yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondunun xərc istiqamətlərini müəyyənləşdirir
- milli gəlirin bölüşdürülməsi üçün dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlərin məcmusudur
- bütçə sisteminə daxil olan büdcələrin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını, büdcələrin tərkib və strukturunu, bütçə vəsaitlərinin yaradılması və istifadəsinin üsullarını müəyyən edir.

222. Bütçənin hüquqi aspektdə rolunu xarakterizə edin

- Milli gəlirin bölgüsü alətidir
- √ Mövcud qanunvericiliklə müəyyən edilir
- Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin etmək
- Mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarəti həyata keçirmək
- Əsas maliyyə mənbəyidir

223. Dövlət büdcəsini təstiq edən orqan hansıdır?

- Maliyyə nazirliyi
- √ Milli Məclis
- Prezident administraciyası

- Baş büdcə idarəsinin rəisi
- Baş naziri

224. Tənzimləyici gəlirlərə aid edilmir:

- dotasiya
- ✓ qrantlar
- subsidiya
- büdcə ssudası
- subvensiya

225. Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti nədir?

- ✓ subsidiya
- subvensiya
- məqsədli təyinatlı büdcə vəsaiti
- büdcə təxsisatı
- dotasiya

226. Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli bedcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti nədən ibarətdir?

- dotasiya
- subsidiya
- təxsisat
- ✓ subvensiya
- büdcə ssudaları

227. Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı nədən ibarətdir?

- birdəfəlik məqsədli maliyyə yardımı
- subvensiya
- subsidiya
- ✓ qrant
- dotasiyalar

228. Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti nədən ibarətdir?

- subsidiya
- Büdcə ssudası
- büdcə kreditləri
- büdcə təxsisatları
- ✓ Dotasiya

229. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti necə adlanır?

- büdcə təxsisatı
- subvensiya
- subsidiya
- ✓ büdcə ssudaları
- dotasiya

230. Büdcə kəsiri (defisiti) necə adlanır?

- dövlət büdcəsindən yerli büdcələrə verilən dotasiya
- büdcə xərclərini maliyyələşdirmək üçün alınan borc vəsaiti
- büdcənin vergili gəlirlərinin qeyri-vergili gəlirlərindən artıq olması
- büdcənin gəlirlərinin xərclərdən artıq olması

√ büdcənin xərclərinin gəlirlərlə təmin olmayan məbləği

231. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərini müəyyən edin

- Mərkəzi hakimiyyət orqanlarının saxlanması ilə bağlı bütün fəaliyyət xərcləri
- Hər il AR-nın dövlət büdcəsi ilə təsdiq edilən ümumdövlət xərcləri
- Dövlət büdcəsinin xərclərindən yerli xərcləri çıxmaqla müəyyən edilən ümumdövlət xərcləri və ödənişləri
- √ Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər
- ölkənin müdafiə və təhlükəsizlik fəaliyyəti ilə bağlı xərclər

232. AR dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri nədən ibarətdir?

- dövlət büdcəsinə mərkəzləşdirilmiş formada daxil olan vergilər və sair ödənişlər
- Qanunvericik əsasında təyin edilmiş normalarla büdcəyə daxil olan vergilər, rüsumlar və digər daxilolmalar
- təqvim ilində “Büdcə sistemi haqqında” Qanunla müəyyən edilən gəlirlər
- √ dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir
- “Vergi Məcəlləsi” ilə hər il təyin edilən normalarla mərkəzləşdirilmiş gəlirlərə daxil olmaqla formalaşan gəlir

233. Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid olan gəlirlər hansılardır? 1.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2.Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 3.Dövlət Neft Fondundan Daxilolmalar 4.ƏDV 5.Aksiz markalarının satışından daxilolmalar 6.Mədən vergisi

- 3,5,6
- 3,4,6
- 2,3,4
- 1,3,6
- √ 2,3,5

234. AR-nın 2017-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə aşağıdakı gəlirlərdən hansıları şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə verilmişdir: 1.AR-nın dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 3.Sadələşdirilmiş vergi 4.Yol vergisi 5.Hüquqi şəxslərin əmlak vergisi 6.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

- 1,5,6
- 2,4,5
- √ 2,3,5
- 2,3,6
- 1,2,4

235. AR-nın 2017-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə aid edilmiş gəlirləri göstərin: 1.Fiziki şəxslərin gəlir vergisi 2.ƏDV 3.AR-nın ərazisinə malların idxalına görə ƏDV 4.Mədən vergisi 5.Hüquqi şəxslərin torpaq vergisi 6.AR-nın ərazisinə malların idxalına görə aksiz 7.Hüquqi şəxslər mənfəət gəlirdən vergisi

- 2,4,6,7
- √ 1,4,5,7
- 2,3,4,6
- 3,4,5,6
- 1,2,4,5

236. AR-nın 2017-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilməyən gəlirləri göstərin? 1.AR-nın ərazisinə malların idxalına görə ƏDV 2.Fiziki şəxslərin gəlir vergisi 3.AR-nın ərazisinə malların idxalına görə aksiz 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 6.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

- 1,2,5
- 4,5,6
- 3,4,5
- √ 2,4,6
- 2,3,6

237. Dövlət büdcəsi gəlirlərinin müvafiq normativlərlə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri və yerli gəlirləri arasında bölgüsü hansı qanunvericilik sənədi əsasında həyata keçirilir.
- AR-nın Konstitusiyası
 - “Büdcə sistemi haqqında” AR-nın Qanunu
 - Yuxarıda göstərilənlərin hamısı
 - “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanunu
 - ✓ Növbəti maliyyə ili üçün “Dövlət büdcəsi haqqında” AR-nın Qanunu
238. Dövlət büdcəsi gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyətini və marağını gücləndirmək məqsədilə büdcə tənzimlənməsinin hansı metodu məqsədəuyğun hesab edilir
- Dotasiya ayırmaq
 - Doğru cavab yoxdur
 - Subvensiyalar vermək
 - ✓ Dövlət büdcəsi gəlirlərindən aşağı büdcə həlqələrinə ayırma normativləri müəyyən etmək
 - Subsidiya vermək
239. Gəlirlərin büdcə həlqələri arasında bölgüsü zamanı hansı əsas vəzifələr qarşıya qoyulur?
- Hər bir büdcə həlqəsi müvafiq ərazinin (şəhərin, rayonun) iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
 - Onların heç biri
 - Dövlət büdcəsinin gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti və marağı gücləndirilməlidir
 - ✓ Göstərilənlərin hamısı
 - Hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır, yəni büdcələrin balanslaşdırılması təmin edilməlidir
240. Aşağıdakılardan hansılar büdcələrarası münasibətlərin təşkili prinsiplərinə aiddir?
- AR-nın subyektlərinin minimal büdcə təyinatı səviyyəsinin bərabərliyi
 - Büdcələrarası münasibətlərdə eyni səviyyəli büdcələr üçün vahid metodologiya və kriteriyaların tətbiq edilməsi
 - Onlardan heç biri
 - ✓ Onların hamısı
 - AR-nın dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi
241. Büdcələrarası münasibətlərin prinsiplərini göstərin
- ✓ Onların hamısı
 - Büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi
 - Büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafelərinin əlaqələndirilməsi
 - Doğru cavab yoxdur
 - Büdcə xərclərinin AR-nın büdcə sisteminin müəyyən səviyyələri üzrə bölgüsü və onlara təhkim edilməsi
242. Büdcələrarası tənzimləməyə aid olan əməliyyatları müəyyən edin
- Xərclərin maliyyələşmə mənbələrinin rüblər üzrə bölgüsü
 - Onların hamısı
 - Gəlirlərin təyin edilmiş müddətlərdə büdcəyə köçürülməsi
 - ✓ Büdcə vəsaitinin bir büdcə səviyyəsindən digər büdcələr arasında bölgüsü
 - Gəlirlərin büdcəyə daxil olması haqqında bəyannamələrin təqdim edilməsi
243. Aşağıdakılardan hansı əməliyyatlar büdcələrarası tənzimləməyə aiddir?
- Gəlirlərin fasiləsiz və ardıcıl daxil olan normalarla
 - Büdcə vəsaitlərinin məqsədli istifadə olunması
 - Doğru cavab yoxdur
 - Büdcə vəsaitlərinin istifadəsi haqqında hesabatların vaxtında təqdim edilməsi
 - ✓ Gəlirlərin müvəqqəti (növbəti maliyyə ilindən az olmayan müddətə) normativlərlə müxəlif səviyyəli büdcələr arasında bölgüsü
244. Büdcələrarası maliyyə münasibətlərinə hansı maliyyə münasibətləri aiddir?

- Bütçə sisteminə daxil olan gəlirlərin bütçə səviyyələri arasında bəlişdürülməsi
- Doğru cavab yoxdur
- Bütçələrarası tənziqləmə
- ✓ Onların hamısı
- Bütçə vəsaitinin xərclənməsi səlahiyyətlərinin bütçələr arasında hədləndirilməsi

245. Bütçələrarası münasibətlər əsas hansı maliyyə münasibətlərini ifadə edir?

- Bütçə təşkilatları arasındakı maliyyə münasibətlərini
- Təsərrüfat subyektləri ilə bütçələr arasındakı maliyyə münasibətləri
- Bütçəyə tədiyyə ödəyən təşkilatlarla bütçələr arasındakı maliyyə münasibətlərini
- ✓ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasındakı maliyyə münasibətlərini
- Müəssisələrlə bütçə təşkilatları arasındakı maliyyə münasibətlərini

246. Gəlirlərin və xərclərin bütçələr və bütçə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir?

- AR-nın Konstitusiyası
- AR-nın "Vergi Məcəlləsi"
- ✓ AR-nın "Bütçə sistemi haqqında" qanun və hər il üçün qəbul edilən dövlət bütçəsi haqqında qanun
- AR-nın Prezidentinin xüsusi fərmanları
- AR-nın Nazirlər Kabinetinin müvafiq qərarları

247. Dotasiya qaydasında maliyyələşmə:

- Məqsədli xarakter daşıyır
- Doğru cavab yoxdur
- Məqsədli istifadə edilmədikdə geri qaytarılır
- ✓ Məqsədli xarakter daşımır
- Qismən məqsədli xarakter daşıyır

248. Bütçələrarası münasibətlərin formaları:

- Dotasiyalar
- Subsidiyalar və subvensiyalar
- Onlardan heç biri
- ✓ Göstərilənlərin hamısı
- Transfərlər

249. Bütçə kreditinin mənbələri

- AR-nın Mərkəzi Bankının vəsaiti
- Müəssisələrin sərbəst vəsaitləri
- Bütçələrin ilin əvvəlinə sərbəst qalan vəsaitləri
- ✓ Bütçələrin vəsaitləri
- Bütçədənkənar dövlət fondlarının vəsaiti

250. Bütçə kreditləri hansı prinsiplər əsasında verilir?

- Müddətli
- Doğru cavab yoxdur
- Qaytarmaqla
- ✓ Yuxarıda göstərilənlərin hamısı
- Haqqı ödənilməklə

251. Transfərlər nədir?

- Vergili tədiyyələr
- Haqqı ödənilməklə şərti ilə müəssisələrə verilən pul ödənişləri
- Müvəqqəti maliyyə yardımı göstərmək üçün ayrılmış vəsait

- ✓ Geri qaytarmamaq şərti ilə verilən büdcə vəsaiti
- Geri qaytarılmalı vəsait

252. Büdcə münasibətlərinə daxildir

- Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının yaradılması və istifadəsi ilə əlaqədar maliyyə münasibətləri
- Doğru cavab yoxdur
- Bütün iqtisadi münasibətlər
- Bütün maliyyə münasibətləri
- ✓ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi ilə əlaqədar olan maliyyə münasibətləri

253. Büdcələrin balanslaşdırılması prinsipi necə təmin edilir?

- Büdcələrin balanslaşdırılması üçün xərclərin maliyyələşdirilməsini təxirə salmaq lazımdır
- Doğru cavab yoxdur
- Gəlirlərin həcmi xərclərin tam ödənilməsi üçün kifayət etməkdə xərclər mütənasib ixtisar edilir
- Büdcə xərclərini kəsisiz maliyyələşdirmək məqsədilə yuxarı büdcələrdən vəsait ayrılması üçün müraciət olunmalıdır
- ✓ Büdcədə nəzərdə tutulan xərclərin həcmi həmin büdcələrin gəlirlərinin və büdcə kəsinin maliyyələşdirilməsi mənbələrindən daxil olan vəsaitin həcminə müvafiq olmalıdır

254. Yalnız büdcə kreditinə aid xüsusiyyət hansıdır?

- Aşağı büdcələrə verilməsi
- Hüquqi şəxslərə də verilməsi
- Qaytarılmaq şərti ilə verilməsi
- ✓ Müəyyən müddətə və onun müqabilində faiz ödənilmək şərti ilə verilməsi
- Büdcə xərclərini maliyyələşdirmək üçün verilməsi

255. Büdcə ssudası nədir?

- Dövlət büdcəsindən aşağı büdcələrə və təşkilatlara məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaitidir.
- Respublika dövlət büdcəsindən aşağı büdcələrə onların gəlirləri və xərclərinin tənzimlənməsini təmin etmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ✓ Dövlət büdcəsinin mərkəzləndirilmiş xərclərindən Naxçıvan MR- nın büdcəsinə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti
- Dövlət büdcəsindən aşağı büdcələrə və hüquqi şəxslərə, qayrılmaq şərti ilə maliyyə ili ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən müəyyən məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün aşağı büdcələrə verilən və göstərilən məqsəd üçün vaxtında istifadə edilmədikdə geri qaytarılan vəsaitdir

256. Ayrı-ayrı şəhər və rayonların yerli gəlirləri hansı normalarla müəyyən edilir?

- Nazirlər Kabinetinin müəyyən etdiyi Normalarla
- Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən normalarla
- İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi normalarla
- ✓ hər il üçün dövlət büdcəsi haqqında qanunla müəyyən edilən normalarla
- Maliyyə Nazirliyinin müəyyən etdiyi normalarla

257. Büdcə kreditinin mənbələri hansılardır?

- AR Mərkəzi Bankının vəsaiti
- Dövlət müəssisələrinin sərbəst vəsaiti
- büdcənin ilin əvvəlinə sərbəst qalan vəsaitləri
- ✓ Büdcənin vəsaiti
- Büdcədənkənar dövlət fondunun vəsaiti

258. Büdcə sisteminə ödənilən vergi və rüsumlara aid deyildir :

- Muxtar respublika vergiləri
- Bələdiyyə vergiləri

- Dövlət vergiləri
- Dövlət rüsumları
- ✓ Kommunal ödənişlər

259. Yerli vergilər dedikdə, hansı vergilər başa düşülür:

- Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
- ƏDV və yol vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- Vergi Məcəlləsi nə müvafiq olaraq Naxçıvan MR-ın qanunu ilə müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
- ✓ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər

260. Naxçıvan MR vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

- bələdiyyə vergiləri
- Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
- ƏDV və yol vergisi
- ✓ Vergi Məcəlləsinə nə müvafiq olaraq Naxçıvan MR-ın qanunu ilə müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
- yalnız yol və mədən vergisi

261. Subvensiya nədir

- Yerli büdcələrin tənzimlənməsi üçün dövlət büdcəsindən geri qaytarmamaq şərti ilə verilən maliyyə vəsaiti
- Dövlət büdcəsinin yerli xərclərinin maliyyə vəsaitinə olan tələbatının ödənilməsi üçün ayrılan maliyyə yardımı
- Bələdiyyə büdcələrinin vəsaitlə təmin olunmayan xərclərinin maliyyələşdirilməsi üçün birdəfəlik maliyyə yardımı
- ✓ Məqsədli maliyyələşdirmənin heyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən , lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- Dövlət büdcəsindən hüquqi şəxslərin gəlir və xərclərinin tənzimlənməsi üçün verilən maliyyə vəsaiti

262. Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır:

- dotasiya
- vergi
- transfert
- ✓ subsidiya
- subvensiya

263. Prezidentin Ehtiyat fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin hansı həddi dairəsində müəyyən edilir

- Dövlət büdcəsi gəlirlərinin 5 faizindən çox olmamaqla
- Dövlət büdcəsi gəlirlərinin 6 faizindən çox olmamaqla
- Dövlət büdcəsi gəlirlərinin 4 faizindən çox olmamaqla
- ✓ Dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla
- Dövlət büdcəsi gəlirlərinin 3 faizindən çox olmamaqla

264. Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə vəsaiti necə adlanır:

- ssuda
- vergi
- dotasiya
- subsidiya
- ✓ qrant

265. Azərbaycan Respublikasının Dövlət büdcəsində, Naxçıvan M R-nın büdcəsində və yerli büdcələrdə yaradılan ehtiyat fondunun məbləği büdcə gəlirlərinin neçə faizi qədər ola bilər:

- 4 faizi
- 8 faizi
- ✓ 5 faizi

- 7 faizi
- 10 faizi

266. Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir:

- mənfəət vergisi
- dövlət əmlakının icarə haqqı
- gömrük rüsumu
- özəlləşdirmədən daxil olmalar
- ✓ amortizasiya ayırması

267. Yerli vergi və rüsumlara aid deyildir:

- Reklamlara görə haqq
- Kurort rüsumları
- Fiziki şəxslərin torpaq vergisi
- Fiziki şəxslərin əmlak vergisi
- ✓ Mənzil kirayəsi

268. Büdcə profisitində artıq vəsait hara yönəldilə bilməz:

- gələn ilin büdcə gəlirinə
- ehtiyat fonduna
- dövlət borcunun ödənilməsinə
- ✓ cari ilin əmək haqqı fonduna
- investisiya kimi iqtisadiyyata

269. İstiqamət və növlər üzrə büdcə xərclərinin bölgüsünə aid olmayanı seçin.

- Elm, təhsil, səhiyyə xərcləri
- Sosial müdafiə və sosial təminat
- Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq
- ✓ Vergilərin yığılmasına çəkilən xərclər
- Ümumdövlət xərcləri

270. Yerli büdcəyə aid olmayan gəliri göstərin?

- fiziki şəxslərin torpaq vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ✓ Dövlət əmlakının satışından gəlir
- fiziki şəxslərin əmlak vergisi

271. Hüquqi şəxslərin əmlak vergisi hansı büdcəyə ödəyirlər ?

- büdcədən kənar fondlara
- 80% dövlət büdcəsinə, 20% yerli büdcəyə
- 50% yerli büdcəyə, 50% dövlət büdcəsinə
- yerli büdcəyə
- ✓ dövlət büdcəsinə

272. Dövlət büdcəsinin kəsiri artarsa nə baş verə bilər?

- kredit faizi artar
- ixracat azalar
- inflyasiya artar
- vergi dərəcələri artar
- ✓ dövlət borcları artar

273. Dotasiya qaydasında maliyyəşmənin xarakterik cəhəti

- Doğru cavab yoxdur
- Məqsədli istifadə edilmədikdə qeri qaytarılır
- ✓ məqsədli xarakter daşımır
- Qismən məqsədli xarakter daşıyır
- məqsədli xarakter daşıyır

274. AR-nın dövlət büdcəsinin yalnız mərkəzləşdirilmiş gəlirinə aid olanını göstərin?

- hüquqi şəxslərin mənfəət vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- ✓ AR ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
- torpaq vergisi
- Sadələşdirilmiş vergi

275. Dotasiya nədir?

- məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, bələdiyyə büdcələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
- daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən büdcə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımıdır.
- ✓ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və bələdiyyə büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir

276. Gəlirlərin büdcə həlqələri arasında bölgüsünün hüquqi əsasları

- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
- «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ✓ «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu

277. Gəlirlərin büdcə həlqələri arasında bölgüsü zamanı qarşıya qoyulan vəzifələrə aid deyil

- dövlət büdcəsinin gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti gücləndirilməlidir
- hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır
- hər bir büdcə həlqəsi müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
- ✓ Gəlirlərin regionlar üzrə tarazlı bölgüsü və xərclərin kəşirsiz maliyyələşdirilməsi
- büdcə ili ərzində gəlirlərin fasiləsiz daxil olması təmin edilməklə kassa kəsirinin əmələ gəlməsinin qarşısı alınmalıdır

278.

Yuxarı hakimiyyət orqanları tərəfindən aparılan büdcələrarası tənzimləmə aşağıdakı üsullarla həyata keçirilir. Qruplaşdırmanı seçi: 1. büdcə sisteminin müxtəlif həlqələri arasında şaquli tarazlaşdırma 2.müəyyən bir büdcə həlqəsində aparılan tarazlaşdırma 3.büdcə sisteminin eyni bir həlqəsi dairəsində şaquli tarazlaşdırma 4.eyni bir büdcə həlqəsi dairəsində üfüqi tarazlaşdırma 5.büdcə sisteminin eyni səviyyəli həlqələri ilə paralel fəaliyyət

- 1.5
- 2.5
- 3.4
- ✓ 1.4
- 2.3

279. Aşağıdakılardan biri büdcələr arasında baş verə biləcək maliyyə münasibətlərinə aid deyil?

- Vəsaitin bir büdcə səviyyəsindən digər büdcələr arasında yenidən bölgüsü
- Büdcələrarası tənzimləmə
- Vergilərin bölgüsü
- Büdcə sisteminə daxil olan gəlirlərin bölgüsü
- ✓ Vəsaitlərin sərbəst istifadəsi

280. Bütçələrarası münasibətlər nəyi ifadə edir?

- Bütçələrin təhlili
- Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında bütçə münasibətlərini
- Xarici dövlətlərin bütçələri arasında qarşılıqlı bütçə münasibətlərini
- Müxtəlif səviyyəli bütçələr arasında baş verə biləcək çatışmazlıqların aradan qaldırılması üsullarını
- ✓ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında maliyyə münasibətlərini

281. Bələdiyyə bütçələrinin tarazlaşdırılması üçün istifadə olunur:

- ✓ Dotasiyalar, qrantlar
- Subsidiyalar, pullu xidmətlərdən gəlirlər
- Transfert ödənişlər, cərimələr
- Subvensiyalar, müsadirələr
- Bütçə ssudası, kompensasiyalardan alınan vəsaitlər

282. Bütçələrarası münasibətlər hansı qanunvericilik sənədi ilə tənzimlənir?

- Vergilərlə
- İcra hakimiyyəti orqanları vasitəsilə
- Gəlir və xərclərlə
- ✓ Bütçə sistemi haqqında qanunla
- Konsitutsiya ilə

283. Aşağıdakılardan hansı qrantlara aid deyil?

- Mərkəzi hökumətin bütçəsindən bələdiyyə bütçəsinə köçürülən ödənişlər
- Mərkəzi hökumətin bütçəsindən regional bütçəyə verilən ödənişlər
- Regional bütçədən bələdiyyə bütçəsinə köçürülən ödənişlər
- Beynəlxalq təşkilatlar tərəfindən mərkəzi hökumətin bütçəsinə köçürülən ödənişlər
- ✓ Mərkəzi hökumətin bütçəsindən beynəlxalq təşkilatlara köçürülən ödənişlər

284. Dotasiya nədir?

- məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə və yerli bütçələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə, bələdiyyə bütçələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
- daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən bütçə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımudur.
- ✓ dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə və bələdiyyə bütçələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
- dövlət bütçəsindən Naxçıvan MR-nın bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə, yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

285. Yerli bütçələrin bələdiyyə bütçələrinin tənzimlənməsi (tarazlaşdırıl) üçün istifadə olunur:

- Transfert ödənişlər, cərimələr
- mənfəətin sərbəst qalığı
- duz cavab yoxti
- ✓ Dotasiyalar
- Bütçə ssudası, kompensasiyalardan alınan vəsaitlər

286. Bütçə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- faizlər üzrə ödənişlər
- təşkilatın dividend xərcləri
- əməyin ödənişi xərcləri
- idarənin ezamiyyə xərcləri
- ✓ sosial müdafiə və sosial təminat xərcləri

287. Bütçə xərclərinin funksional təsnifatına aid deyil:

- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması
- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və s.
- ümumi dövlət xərcləri
- müdafiə xərcləri
- √ əməyin ödənişi xərcləri

288. Bütçə təsnifatının mahiyyəti nədir?

- daimi, tam və ya qismən müvafiq bütçələrə təhkim edilmiş gəlirlərdir.
- √ bütün səviyyəli bütçələrinin gəlir və xərclərinin qruplaşdırılmasıdır.
- dövlət bütçəsinin və yerli bütçələrin tərtibi, baxılması, təsdiqi, icrası və habelə bütçənin icrası haqqında hesabatın tərtibi və təsdiqi qaydalarını tənzimləyir.
- müvafiq bütçələrin digər bütçə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldığı gəlir növüdür.
- bütçənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.

289. Bütçə sisteminə daxil olan gəlirlərin qruplaşdırılması nəyi ifadə edir?

- Gəlirlərin tərkibi və quruluşunu
- √ Bütçə gəlirlərinin təsnifatını
- Gəlirlərin daxilolma mənbələrini və müddətini
- Bütçə gəlirlərinin gəlir bazasına görə fərqlərini
- Bütçə gəlirlərinin növlərini

290. Bütçə gəlirlərinin təsnifatında bütçə gəlirləri hansı kateqoriyalardan ibarətdir?

- √ Vergilərdən daxil olmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlər
- Vergilərdən daxil olmalar, sosial ayırmalar,transfərlər və vergi olmayan gəlirlər
- Vergilərdən daxil olmalar, vergi olmayan gəlirlər
- Vergilərdən daxil olmalar, vergi olmayan gəlirlər və transfərlər
- Vergilərdən daxil olmalar,əsaslı gəlirlər, rəsmi qaydada alınan vəsaitlər, digər səviyyəli bütçələrdən alınan vəsaitlər

291. Bütçə xərclərinin inzibati təsnifatının quruluşunu (strukturunu) göstərin

- Bütçə səviyyəsi, bölmə, təşkilat səviyyəsi,baş kredit sərəncamçıları, kod
- √ Bütçə səviyyəsi, təşkilat səviyyəsi, Baş Kredit Sərəncamçıları, təxsisat sərəncamçıları, kod
- Doğru cavab yoxdur
- Bütçə səviyyəsi, Baş Kredit Sərəncamçıları, vəsaiti istifadə edənlər, kod
- Bütçə səviyyəsi, təşkilat səviyyəsi, bölmə, təxsisat sərəncamçıları, kod

292. Bütçə xərclərinin iqtisadi təsnifatının quruluşunu (strukturunu) göstərin

- Bölmə, köməkçi bölmə, maddə, yarım maddə və kod
- Bölmə, köməkçi bölmə, fəsil, maddə, yarım maddə və kod
- Bölmə, köməkçi bölmə, maddə,yarım maddə və kod
- √ Bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarım maddə və kod
- Bölmə , fəsil, paraqraf, maddə və kod

293. Bütçə xərclərinin funksional təsnifatının quruluşunu (strukturunu) göstərin

- Bölmə, köməkçi bölmə, fəsil və paraqraf
- Bölmə, paraqraf, maddə
- Bölmə, fəsil, maddə və yarım maddə
- √ Bölmə, köməkçi bölmə, paraqraf
- Bölmə , köməkçi bölmə, paraqraf və maddə

294. Bütçə təsnifatının məqsədi nədir?

- Dövlət büdcəsinin gəlirləri və xərclərini dpvlət büdcəsi, Naxçıvan MR büdcəsi və yerli büdcələr arasında məqsədəuyğun bölgüsünü aparmaqdır.
- Qanunvericiliyə uyğun olaraq büdcə gəlirlərinin və xərclərinin iqtisadi mahiyyətinə uyğun olaraq zəruri qruplaşdırılması
- Büdcə gəlir və xərclərini bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarımaddələr üzrə zəruri qruplaşdırılması
- Bölmə, fəsil, paraqraf, maddə və yarımaddələr üzrə gəlir və xərcləri qruplaşdırmaqdır
- √ Dövlət büdcəsinin, Naxçıvan MR büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibativə digər prinsiplər əsasında qruplaşdırmaqdır

295. Büdcə təsnifatının tərkibi hansı orqan tərəfindən müəyyən edilir

- AR-nın Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi
- √ AR-nın Nazirlər Kabineti
- AR-nın Milli Məclisi
- AR-nın Maliyyə Nazirliyi
- AR-nın Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

296. Büdcə təsnifatının tərkibi nədən ibarətdir?ə: 1. Gəlirlərin təsnifatı 2.Büdcə xərclərinin istiqamətlər üzrə təsnifatı 3.Büdcə xərclərinin funksional təsnifatı 4.Büdcə gəlirlərinin növlər üzrə təsnifatı 5.Büdcə xərclərinin təsərrüfat sahələri üzrə təsnifatı 6. Büdcə xərclərinin iqtisadi təsnifatı 7.Büdcə xərclərinin inzibati təsnifatı 8.Büdcə gəlirlərinin idxal və ixrac əməliyyatları üzrə təsnifatı

- 1,2,4,5
- 1,3,7,8
- √ 1,3,6,7
- 2,3,4,5
- 1,4,6,7

297. Büdcə gəlirlərinin təsnifatının quruluşunu göstərin

- Büdcə təsnifatının bölmələri, yarım bölmələr, paraqraflar, maddələr və kodlar
- büdcə təsnifatının bölmələri, köməkçi bölmələri, fəsillər, maddələr və yarımaddələr
- Təsnifatın bölmələri, köməkçi bölmələri, maddələr, yarımaddələr və kodlar
- Təsnifatın bölmələri, yarım bölmələr, fəsillər, paraqraflar və kodlar
- √ Bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımaddə, kodlar

298. AR-nın büdcə təsnifatının məqsədlərini göstərin: 1. Bütün səviyyələrdə olan büdcələrin tərtibi, təsdiqi və icrası 2.Büdcə xərclərinin maddi və maliyyə normalarını müəyyən etmək 3.Büdcə vəsaitinin ayrılması və istifadəsi üzərində nəzarət etmək 4.Büdcələrin göstəricilərinin müqayisəsini təmin etmək 5.Vergilərin, rüsumların və digər daxilolmaların dərəcələrini (daxil olma normalarını) müəyyən etmək 6.AR-nın büdcə sistemində daxil olan bütün büdcələrin gəlir və xərc maddələrinin fərqli cəhətlərini əks etdirmək 7.Gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölgü normalarını nəzərə almaq

- 2,4,5,6
- 1,3,4,5
- 2,3,5,7
- 1,2,4,7
- √ 1,3,4,6

299. Büdcə təsnifatının əsas prinsiplərini göstərin. 1. Əsas metodoloji sənəd olmaqla, bütün büdcələr onun əsasında tərtib edilir. 2. Dövlət büdcəsinə daxil olan gəlirlərin alınma qaydaları həmin sənəd əsasında həyata keçirilir 3. Gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölgüsü aparılır 4. Bütün büdcələr, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatları üçün məcburidir 5.AR-nın qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır 6.Fiziki və hüquqi şəxslərə büdcə ssudaları həmin sənəd əsasında verilir.

- 1,5,6
- 3,4,5
- 2,3,6
- 1,3,6
- √ 1,4,5

300. “AR-nın Vahid Büdcə təsnifatı” haqqında AR Nazirlər Kabinetinin qərarı nə vaxt qəbul olunub?

- 02 iyul 2002-ci ildə
- 07 dekabr 1999-cu ildə
- 15 may 2006-cı ildə
- √ 06 oktyabr 2004-cü ildə

- 07 fevral 2006-cı ildə

301. Bütçə təsnifatı nədir?

- ✓ AR-nın bütçə sisteminə daxil olan bütün bütçələrin gəlirləri və xərclərinin eyni əlamətlər üzrə zəruri qruplaşdırılması, onlara müəyyən sıra nömrələri və kodların verilməsi
- AR-nın bütçə sisteminin, Naxçıvan MR-nın bütçəsinin və yerli bütçələrin tərkibi və quruluşu
- AR-nın bütçə sisteminə daxil olan gəlirlərin və xərclərin bütçə sisteminin ayrı-ayrı həlqələri arasında bölgüsü
- AR-nın bütçə sisteminə daxil olan bütçələrin tərkibi və quruluşu
- AR-nın bütçə sisteminin və bütçədənkənar dövlət fondlarının gəlirləri və xərclərinin tərkibi

302. Bütçənin gəlirləri və xərclərinin zəruri qruplaşması hansı normativ sənəd əsasında aparılır?

- Dövlət Xəzinədarlığı haqqında əsasnamə
- Hər il maliyyə ili üçün qəbul edilən “Dövlət bütçəsi haqqında” Qanun
- “Bütçə sistemi haqqında” AR-nın Qanunu
- AR-nın dövlət bütçəsinin tərtibi və icrası qaydaları
- ✓ Azərbaycan Respublikası Vahid Bütçə Təsnifatı

303. Bütçə xərclərinin təsnifatı:

- iqtisadi, təşkilati, cari
- cari, əsaslı, təşkilati
- cari, funksional, təşkilati
- əsaslı, iqtisadi, təşkilati
- ✓ funksional, iqtisadi, inzibati

304. Vahid bütçə təsnifatı hansı maliyyə əməliyyatlarının müqayisəsi üçün istifadə olunur: 1. bütçə sisteminə daxil olunan bütçələr üzrə 2. bütçə sisteminə daxil olunan bütçə təşkilatları üzrə 3. bütçədənkənar fondlar üzrə 4. bütçə təşkilatlarının bütçədənkənar əməliyyatları üzrə

- 1,2,3
- 1,2,4
- 3,4
- ✓ onların hamısı
- onlardan heç biri

305. Bütçə xərclərinin təsnifləşdirilməsinin əlamətlərinə aid olmayanı göstərin.

- Funksional təsnifat
- Məqsədli təyinat üzrə xərclərin təsnifatı
- İnzibati təsnifat
- İqtisadi təsnifat
- ✓ Sosial təsnifat

306. Bütçə xərclərinin iqtisadi təsnifatının tərkibini göstərin:

- bölmə, paraqraf, maddə və kod
- bölmə, köməkçi bölmə, paraqraf, maddə və kod
- bölmə, köməkçi bölmə, maddə və kod
- bölmə, paraqraf, maddə, yarım maddə və kod.
- ✓ bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarım maddə, kod

307. AR bütçə təsnifatının tərkibinə daxil deyil?

- Bütün bütçələr, bütçə təşkilatları üzrə maliyyə əməliyyatları üçün məcburidir
- Əsas metodoloji sənəd olmaqla, bütün bütçələr onun əsasında tərtib edilir
- Bütçədənkənar dövlət fondlarında aparılan maliyyə əməliyyatları üçün məcburidir
- ✓ Gəlirlərin təşkilatlar üzrə təsnifatı
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır

308. Bütçə xərclərinin iqtisadi təsnifatının məzmununa aid olmayan variantı seçin.

- makroiqtisadi təhlil üçün istifadə edilməsi
- xərclərin proqnozlaşdırılması üçün istifadə edilir
- əvəzsiz və ya qaytarılmaq şərti ilə bütçələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
- bütçə sisteminin bütün bütçə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
- ✓ bütçə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması

309. Azərbaycan Respublikası bütçə xərclərinin funksional təsnifatının mahiyyəti?

- bütçə sisteminin bütün bütçə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
- əvəzsiz və ya qaytarılmaq şərti ilə bütçələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
- bütçə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- ✓ bütçə sisteminə daxil olan bütçələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılması
- makroiqtisadi təhlil və proqnozlaşdırma üçün istifadə edilməsi

310. Bütçə xərcləri aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir. Aid olmayanı seçin.

- Təşkilati
- İqtisadi
- Funksional
- İnzibati
- ✓ Prosessual

311. Azərbaycan Respublikasında bütçə gəlirlərinin kodlaşmış təsnifatına aid olmayanı seçin.

- Yarım maddə
- Köməkçi bölmə
- Paraqraf maddə
- Bölmə
- ✓ Köməkçi maddə

312. Bütçə gəlirlərinin təsnifatı özündə əks etdirir

- Bütçənin icrası haqqında hesabatın tərtibində iştirak etməsi
- Bütçə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- Daimi, tam və ya qismən müvafiq bütçələrə təhkim edilmiş gəlirlər olması
- Müvafiq bütçələrin digər bütçə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldığı gəlirlər
- ✓ Bütçə sisteminə daxil olan bütün bütçə səviyyələrinin gəlirlərinin qruplaşdırılmasını

313. Bütçə təsnifatının əsas funksiyalarına aid deyil?

- Bütçə sisteminin vahidliyinin təmin olunması
- Bütçənin icrası haqqında hesabatın tərtibi
- Gəlir və xərclər haqqında məlumatların müqayisəli təminatı.
- ✓ Gəlir və xərclər haqqında məlumatın sintetik təhlili
- Bütçə planlaşdırılmasının təmin olunması

314. Dövlət xərclərinin təsnifatına aid olmayan variantı seçin.

- Hərbi xərclər
- Nəqliyyat xərcləri
- Təhsilə, səhiyyəyə yönəldilən xərclər
- ✓ Vergilərin yığılmasına çəkilən xərclər
- Dövlət aparatının saxlanmasına çəkilən xərclər

315. Azərbaycan Respublikasının bütçə təsnifatının tərkibinə aşağıdakılardan biri aid deyil.

- Bütçə xərclərinin inzibati təsnifatı

- Bütçə xərclərinin funksional təsnifatı
- Bütçə gəlirlərinin təsnifatı
- Bütçə xərclərinin iqtisadi təsnifatı
- ✓ Bütçə gəlirlərinin təşkilati təsnifatı

316. Dolaylı vergilərə aiddir:

- əlavə dəyər vergisi, əmlak vergisi
- aksizlər, əmlak vergisi
- aksizlər, torpaq vergisi
- əlavə dəyər vergisi, torpaq vergisi
- ✓ aksizlər, əlavə dəyər vergisi

317. Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- hüquqi şəxslərin ödədiyi torpaq vergisi
- sadalananların hamısı dövlət büdcəsinə ödənilir
- özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- dövlət müəssisələrin ödədiyi mənfəət vergisi;
- ✓ bələdiyyə müəssisələrinin ödədiyi mənfəət vergisi

318. Vergi bazasına görə vergilər hansı növlərə bölünür?

- Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər və s.
- Gəlirlərdən (mənfəətdən) vergilər, mülkiyyətdən vergilər
- Mal və xidmətlərə görə vergilər
- ✓ Onların hamısı
- Doğru cavab yoxdur

319. Vergi bazası kimi nələr əsas götürülür?

- Məcmu gəlir, əmək haqqı
- ✓ Qeyd olunanların hamısı
- İdxal olunan mallar və s
- Doğru cavab yoxdur
- Mal dövriyyəsinin həcmi, mülkiyyət

320. Vergilər hansı əlamətinə görə fərqlənilirlər?

- ödəyicilərin qruplarına görə
- ✓ vergi bazasına görə
- vergilərin ödənilmə yerinə və qaydasına görə
- vergilərin ödənilmə dərəcələrinə görə
- vergilərin ödənilmə müddətinə görə

321. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə nə nəzərdə tutulur?

- AR-nın "Vergi Məcəlləsi" ilə müəyyən edilən və yalnız bələdiyyələrə aid edilən dövlət vergi və rüsumları
- ✓ AR-nın "Vergi Məcəlləsi", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" AR-nın Qanunu və digər qanunlarla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər
- AR-nın "Vergi Məcəlləsi" əsasında "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrin ərazisinə daxil olan vergilər və ödənişlər
- "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunla müəyyən edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər
- Yerli (bələdiyyə) orqanların qərarı ilə AR-nın "Vergi Məcəlləsi" əsasında müəyyən edilən vergilər

322. Muxtar Respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- AR-nın "Vergi Məcəlləsi" ilə müəyyən edilən və Naxçıvan MR-nın ərazisinə daxil olan vergilər
- ✓ Naxçıvan MR-da AR-nın "Vergi Məcəlləsinə" müvafiq olaraq Naxçıvan MR-nın qanunları ilə müəyyən edilən və MR-nın ərazisində ödənilən vergilər

- Naxçıvan MR-nın Ali Qanunvericiliyi ilə müəyyən edilən və Muxtar Respublika ərazisində daxil olan vergilər
- Doğru cavab yoxdur
- AR-nın Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən və Naxçıvan MR-nın Ali Məclisi tərəfindən təsbit edilən vergilər

323. Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur

- AR-nın Konstitusiyası ilə müəyyən edilən və respublika ərazisində ödənilən vergilər
- ✓ AR-nın “Vergi Məcəlləsi” ilə müəyyən edilən Respublika ərazisində ödənilməli olan vergilər
- AR-nın qanunvericiliyi ilə müəyyən edilən, respublika ərazisində və onun hüduqlarından kənarında ödənilən dövlət vergiləri
- doğru cavab yoxdur
- AR-nın Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən Respublika ərazisində ödənilən bütün vergilər

324. Bütçəyə daxil olan vergilər hansı qruplara bölünür?

- Mərkəzləşdirilmiş vergilər və qeyri mərkəzləşdirilmiş vergilərə
- ✓ Dövlət vergilərinə, Muxtar Respublika vergilərinə və yerli (bələdiyyə) vergilərinə
- Respublika vergilərinə, rayon, şəhər vergilərinə və yerli (bələdiyyə) vergilərinə
- Doğru cavab yoxdur
- Dövlət vergilərinə və yerli (bələdiyyə) vergilərə

325. Dövlət büdcəsinin yerli gəliri nədən ibarətdir?

- Qanunvericilik əsasında müəyyən olunan bələdiyyə büdcəsi üzrə gəlir
- ✓ Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir
- Dövlət büdcəsindən ayrı-ayrı şəhər və rayonlara ayrılan dotasiyalar, subsidiyalar və subvensiyalar
- Onların hamısı
- ”Büdcə sistemi haqqında” Qanunula müəyyən olunan gəlirlər

326. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcəsinə hansı gəlirlər aid edilmişdir? 1.Fiziki şəxslərdən əmlak vergisi 2.Fiziki şəxslərdən gəlir vergisi 3.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 4.Fiziki şəxslərdən torpaq vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi 6.Yol vergisi 7.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 8.Küçə (divar) reklamlarının yerləşdirilməsi və yayım üçün ödəniş

- 1,3,6,7,8
- ✓ 1,4,5,7,8
- 2,4,6,7,8
- 3,4,5,6,7
- 2,3,5,6,8

327. Dövlət büdcəsinin yerli gəlirlərinə aid edilən gəlirlər hansılardır? 1.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin torpaq vergisi 3.Dövlət rüsumu 4.AR-nın ərazisinə malların idxalına görə aksiz 5.“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” na bərpə edilməsi üzrə daxilolmalar 6.Mədən vergisi

- 1,3,6
- ✓ 2,3,6
- 3,4,5
- 1,3,4
- 2,4,5

328. Aşağıdakılardan hansılar büdcənin qeyri-vergili gəlirlərinə aiddir

- Gömrük rüsumları
- ✓ doğru cavab yoxdur
- Mədən vergisi
- Göstərilənlərin hamısı
- Dövlət rüsumları

329. Aşağıda göstərilənlərdən hansılar bələdiyyə büdcələrinə aiddir? 1.Hüquqi şəxslərdən torpaq vergisi 2.Fiziki şəxslərdən əmlak vergisi 3.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi 6.Dövlət rüsumu 7.Sadələşdirilmiş vergi 8.Fiziki şəxslərdən torpaq vergisi

- 1,3,5,8

- ✓ 2,3,5,8
- 2,4,7,8
- 1,4,5,8
- 2,3,6,8

330. Büdcələrin xüsusi gəlirləri nədən ibarətdir?

- Büdcə kreditləri
- ✓ AR-nın qanunvericiliyi ilə müvafiq büdcələrə təhkim edilmiş vergili və digər ödənişlər
- Dövlətin ayırdığı maliyyə yardımı
- Doğru cavab yoxdur
- Dövlət fondlarında büdcələrə ayrılmış xüsusi vəsait

331. Büdcə sistemi haqqında Qanuna əsasən dövlət büdcəsinə daxil olan gəlirlərin formaları hansılardır? 1.Dövlət vergiləri 2.birbaşa vergilər 3.təbii sərvətlərdən istifadəyə görə alınan haqq 4.dolayı(vasitəli) vergilər 5.dövlət əmlakının satışından daxil olan vəsaitlər 6.qrantlar 7. Qeyri-vergili gəlirlər

- 2,5,6
- 3,5,6
- ✓ 1,5,7
- 1,3,7
- 2,4,7

332. 2000-ci ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizə qədərini təşkil etmişdir:

- 13,5 faizini
- ✓ 15,1 faizini
- 16,0 faizini
- 17,5 faizini
- 16,2 faizini

333. Büdcə gəlirlərinə daxil deyil:

- Əlavə dəyər vergisi
- ✓ Dövlət qiymətli kağızlarının sahiblərinə ödənilən faiz
- Aksiz vergisi
- Transfərlər
- Özəlləşdirilən müəssisələrin satışından daxilolmalar

334. Büdcə gəlirlərinin növlərini göstər?

- Büdcə və büdcədən kənar;
- ✓ Vergili və qeyri-vergili;
- Funksional, iqtisadi və institusional.
- İntestisiya və sosial xarakterli
- Operativ və kapital;

335. Vergi daxilolmalarının hesablanması və ödənilməsinin pul vahidi hansı ola bilər:

- dollarla
- ✓ manatla
- avro ilə
- avro, dollar və manat ilə
- dollar və manatla

336. Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

- bələdiyyə vergiləri, Naxçıvan MR vergiləri
- ✓ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
- fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi

- Vergi Məcəlləsi ilə müvafiq olaraq Naxçıvan MR-ın qanunla müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
- Naxçıvan MR-da və regionlarda tətbiq edilən vergilər

337. Aşağıdakı vergi növlərindən hansılar dolayı vergi hesab olunur:

- ƏDV, torpaq vergisi
- ✓ ƏDV, aksiz
- torpaq və əmlak vergisi
- ƏDV, mənfəət vergisi
- aksiz, əmlak vergisi

338. Vergi ödəyiciləri sayılırlar:

- bütün fiziki və hüquqi şəxslər
- ✓ vergitutma obyektinin istifadəçiləri
- bütün fiziki şəxslər
- vergi sisteminin işçiləri
- bütün hüquqi şəxslər

339. Vergilər vergitutma obyektinə görə bölünürlər:

- birbaşa və real
- dolayı və fərdi
- dolayı və universal
- ✓ birbaşa və dolayı
- birbaşa və xüsusi

340. Vergitutma obyekti sayılır:

- gəlir, mənfəət, əmlak, ailə üzvlərinin sayı
- ✓ gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malın dəyəri
- təqdim edilmiş malın dəyəri, müəssisənin pul fondunun həcmi
- gəlir, mənfəət, yığım, əmlak
- mənfəət, yığım, müəssisənin pul fondunun həcmi

341. Vergi daxilolmaları necə adlanır:

- qaytarılmaq şərti ilə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən ödənişdir
- ✓ dövlət büdcəsinə və yerli büdcələrə məcburi, fərdi, əvəzsiz köçürülən ödənişlər
- müəyyən pul məbləğinin ödənilməsi üzrə öhdəlikdir
- borclunun müqaviləyə əsasən verməli olduğu pul məbləğidir
- dövlət və yerli büdcələrə könüllü köçürülən ödənişdir

342. Azərbaycan Respublikasının vergi sistemi hansı vergilərdən ibarətdir:

- dövlət, yerli
- ✓ dövlət, muxtar respublika, yerli
- dövlət, muxtar respublika
- yalnız dövlət
- muxtar respublika, yerli

343. Büdcə gəlirləri ibarətdir:

- əsaslı daxilolmalar, yığımlar
- ✓ vergilər, qeyri-vergili gəlirlər, əsaslı daxilolmalar
- büdcə ssudaları
- yalnız qeyri-vergilər
- yalnız vergilər

344. Büdcə gəlirləri əsasən hansı gəlirlər hesabına formalaşır?

- əsas fəaliyyətdən mənfəət
- ✓ vergilər
- səhmlər
- hamısı
- bank kreditləri

345. Vergilərin tətbiqi zamanı hansı hallar baş verir:

- firmaların və ev təsərrüfatının sərəncamında olan vəsaitlərin həcmində azalmasına səbəb olur
- ✓ bütün qeyd olunanların hamısı
- dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmində artmasına səbəb olur
- gəlirlərin yenidən bölgüsünə səbəb olur
- dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmində artmasına səbəb olur

346. Azərbaycan Respublikasında vergi sistemi neçə səviyyədəndir və hansılardır?

- 3; müəssisələrin vergiləri, yerli vergi, dövlət vergisi
- ✓ 3; dövlət vergiləri, Naxçıvan MR. Vergiləri, yerli vergilər
- 3; bələdiyyələrin vergiləri, dövlət vergiləri, rayon və şəhərlər üzrə vergilər
- 3; bələdiyyələrin vergiləri, dövlət vergiləri və xarici iqtisadi fəaliyyətdəni
- 3; dövlət vergiləri, ərazilər qurumları üzrə vergilər və yerli vergilər

347. Mənfəət vergisinin ödəyiciləri kimlərdir? 1. Dövlət müəssisələri 2. Qeyri-dövlət müəssisələri 3. Rezident ödəyicilər 4. Rəsmi ödəyicilər 5. Qeyri-rezident ödəyicilər

- 1.3
- ✓ 3.5
- 1.4
- 2.5
- 2.4

348. Dövlət büdcəsi gəlirlərinin əsas hissəsini hansı vəsait təşkil edir?

- Əsaslı ödənişlər
- ✓ Vergilərdən daxilomalar
- Transfərlər
- Sosial ödənişlər
- Qeyri – vergi gəlirləri

349. Müəssisənin ödədiyi birbaşa vergilərə aiddir ?

- ƏDV
- ✓ mənfəət vergisi
- gömrük vergisi
- dövlət rüsumları
- aksizlər

350. Əmək haqqından gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- 12%; 35%
- ✓ 14%; 25%
- 12%; 20%; 30%
- 14%; 20%; 35%
- 12%; 30%; 35%

351. Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- torpaq sahəsi olan və ondan istifadə etməyənlər
- ✓ mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan bütün fiziki və hüquqi şəxslər

- torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- həyətəyən torpaq sahələrindən məqsədəuyğun istifadə edənlər
- torpaq sahəsindən qeyri təyinat üzrə istifadə edənlər

352. Bunlardan hansılar yerli vergiyə aid deyildir?

- fiziki şəxslərin torpaq vergisi
- √ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin əmlak vergisi

353. Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir ?

- mənfəət vergisi
- √ ƏDV
- torpaq vergisi
- gəlir vergisi
- əmlak vergisi

354. AR-sın Vergi qanunvericiliyi üzrə hansı vergilər müəyyən edilmişdir?

- gömrük vergiləri, rüsumlar
- √ dövlət vergiləri, Nax. Muxtar Respublika vergiləri, bələdiyyə vergiləri
- Muxtar Respublika vergiləri, rüsumlar
- dövlət vergiləri, gömrük rüsumlar
- əhalidən vergilər, mənfəət vergisi

355. Vergilərin müəyyən edilməsinin əsas şərtlərini göstərin:

- vergilərin mərhələlər üzrə ödənilməsi
- √ vergitutma bazası, vergi dövrü
- vergi dərəcəsi vergi güzəştləri
- vergi obyekt, vergi subyekti
- vergi güzəştləri, vergi müddəti

356. Dövlət rüsumu hansı hallarda tutulur?

- məhsul alqı-satqısı olduqda
- √ Dövlət orqanları tərəfindən müəssisə , təşkilat və fiziki şəxslərə göstərilən xidmətlər və hüquqi hərəkətlər zamanı
- idxal-ixrac əməliyyatları və məhsul satışı zamanı
- kommunal xidmətlərə görə
- borc öhdəliyi baş verdikdə

357. Yerli büdcənin gəlirlərinə aid olmayanı göstər

- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mədən vergisi
- √ Hüquqi şəxslərdən torpaq vergisi
- Dövlət əhəmiyyətli tədbirlərin xərclərinin ödənilməsi üçün maliyyə vəsaiti
- Fiziki şəxslərdən torpaq vergisi
- Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün ödəniş

358. Vergitutma prosesində müəyyən prinsiplər nəzərə alınır. Aid olmayanı seçin.

- Ədalətlik prinsipi
- √ Gəlirlərin məqsədəuyğun bölgüsü
- Tarazlıq prinsipi
- Səmərəlilik prinsipi
- Vergi ödəyicilərinin maraq və imkanlarının nəzərə alınması prinsipi

359. Proqressiv vergi nəyə deyilir?
- gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsi dəyişilməzliyi
 - ✓ vergi məzənnəsinin gəlirlərin səviyyəsindən artıb azalmasından asılı olaraq dəyişdirilməsi
 - xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlil edilməsi
 - heç bir qarşılıqlı təminat olmadan sistematik şəkildə dövlətə ödənilən vəsait olması
 - vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsi
360. Reqressiv verginin mahiyyəti nədən ibarətdir?
- heç bir qarşılıqlı təminat olmadan sistematik şəkildə dövlətə ödənilən vəsait olması
 - xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlili
 - vergi məzənnəsinin gəlirlərin səviyyəsindən artıb azalmasından asılı olaraq dəyişdirilməsindən
 - ✓ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsini
 - gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsinin dəyişilməzliyini nəzərdə tutur
361. Proporsional vergi dərəcəsi nəyi nəzərdə tutur?
- vergi məzənnəsinin gəlirlərin səviyyəsindən artıb azalmasından asılı olaraq dəyişdirilməsini
 - vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsini
 - xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaiti
 - ✓ gəlirlər səviyyəsindən asılı olmayaraq vergi məzənnəsinin dəyişilməzliyini
 - heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən haqqı
362. Aşağıdakılardan hansılar vergiyə cəlb etmənin tipinə aiddir? 1. Prosesual 2. Proporsional 3.Reqressiv 4. Real 5. Proqressiv 6. Maddi
- 1,2,3
 - 1,4,5
 - 2,4,6
 - 3,4,6
 - ✓ 2,3,5
363. Vergilərin növləri:
- Əsaslı, əsassız
 - Proqressiv, reqressiv
 - Rəsmi, qeyri-rəsmi
 - Vasitəsiz, birbaşa
 - ✓ Birbaşa, vasitəli
364. Vergi sistemini əhatə edən göstəriciləri qruplaşdırın. 1. Vergi artıqlığı 2. Vergi haqları 3. Vergi dərəcəsi 4. Proqressiv vergi 5. Vergi subyekti
- 1.3
 - 2.5
 - 1.4
 - ✓ 3.5
 - 2.4
365. Vergi məzənnəsi dedikdə nə başa düşülür?
- Vergi ödəyicisi
 - ✓ Vergi məbləğinin hesablanma faizi
 - Vergi məbləğinin təqdim olunma forması
 - Vergi tipi
 - Vergiyə cəlb edilən vəsaitin forması
366. Vergilərin tənzimləyici funksiyası vasitəsilə hansı fəaliyyət həyata keçirilir?
- dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi

- ✓ vergilər, təkrar istehsal prosesinə onun artımını stimullaşdırmaq və ya ləngitməklə təsir göstərir, kapital yığımın gücləndirir
- təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- gəlirin, əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək

367. Vergilərin nəzarət funksiyasının mahiyyəti nədən ibarətdir?

- vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
- ✓ dövlət tərəfindən təsərrüfat subyektlərinin təsərrüfat maliyyə fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək

368. Fiskal funksiyanın mahiyyəti nədən ibarətdir?

- gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- ✓ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
- təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək

369. Vergilər müəyyən funksiyaları yerinə yetirir. Onlara aid olmayanı seçin.

- Tənzimləyici funksiya
- Fiskal funksiya
- Nəzarət funksiyası
- ✓ Qruplaşdırıcı funksiya
- Bölgü funksiyası

370. Haqq formasında təqdim olunan vergi ödənişinin mahiyyəti nədir?

- heç bir qarşılıqlı təminat olmadan sistemativ olaraq dövlətə ödənilməsi
- ✓ təbii resurslardan istifadəsinə və ətraf mühitə vurulmuş ziyana görə dövlət büdcəsinə ödənilən vəsait
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi ödəniş olması
- dövlət orqanları tərəfindən göstərilən xidmətə görə müəyyən məbləğin ödənilməsi
- xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilməsi

371. Rüsüm nədir?

- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişdir
- ✓ Dövlət rüsümü haqqında qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.
- heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən sistemativ haqq
- təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin kompensasiyası və bərpasına yönəldilən haqq
- xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən haqqdır

372. Vergi ödənişləri müxtəlif formalarda tətbiq olunur. Aid olmayanı seçin

- Haqq
- ✓ Müsadirə
- Rüsüm
- Yığım
- Vergi

373. Vergi Məcəlləsi neçənci ildən qüvvədədir?

- 1991.0
- √ 2001.0
- 1992.0
- 2002.0
- 1993.0

374. Səmərəli vergi sistemi dedikdə hansı şərtlər nəzərdə tutulur?

- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin səmərəli şəkildə özgəninkiləşdirilməsi
- yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə səmərəli vergi şərtləri tətbiq etmək
- √ həm dövlətin maliyyə ehtiyatlarına olan tələbatını ödəmək, həm də vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmaq
- dövlətin maliyyə ehtiyatlarını ödəmək məqsədilə vergi dərəcələrini artırmaq

375. Büdcəyə daxil olan vergilərin əsas məqsədi nədən ibarətdir?

- Əhalinin sərbəst gəlirlərinin bir hissəsinin büdcəyə daxil edilməsi
- √ Dövlətin və yerli özünüidarəetmə orqanlarının funksiyaları və vəzifələrinin maliyyə təminatı
- Xarici investorları ölkəyə cəlb etmək
- Beynəlxalq müqavilələrin şərtlərini həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitlərini ödəmək
- Vergi ödəyicilərində sahibkarlıq maraqlarını artırmaq

376. Vergiyə aid xüsusiyyət aşağıdakılardan hansıdır?

- Hər fərdə uyğun sərbəst şəkildə hesablanması
- √ Məcburi, fərdi və əvəzsiz olması
- Məcburi xarakter daşımaması
- Haqqı ödənilən vəsait olması
- Məcburi, fərdi və qaytarılan olması

377. Hər bir büdcə ili üçün vergi daxilolmaları hansı dərəcələrlə hesablanır?

- hesabat ilində təsdiq edilmiş dərəcələri
- √ AR-nın vergi məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır
- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunmuş dərəcələrlə
- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dərəcələrlə
- Vergilər Nazirliyinin təsdiq etdiyi dərəcələrlə

378. Dövlət büdcəsinə daxil olan vergilərin dərəcələri hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- Konsitutsiya ilə
- √ Vergi Məcəlləsi ilə
- Gömrük Məcəlləsinə əsasən
- Büdcə sistemi haqqında qanunla
- Dövlət büdcəsi haqqında qanunla

379. Qeyri-vergi gəlirlərinə aid olmayanı seçin.

- Dövlət mülkiyyətində olan əmlakdan istifadəyə görə gəlirlər
- √ Dövlət vergi və rüsumları
- Dövlət mülkiyyətində olan əmlakın satışından gəlirlər
- Dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar
- Cərimə, müsadirə tədbirlərinin tətbiqi nəticəsində əldə edilmiş vəsait

380. Vergili gəlirlərə aid olmayanı seçin.

- Gömrük rüsumları
- √ Kompensasiya nəticəsində əldə edilmiş vəsait
- Gömrük yığımları
- Dövlət vergi və rüsumları

- Dövlət rüsumları

381. Dövlət büdcəsinin gəlirləri necə ifadə edilir?

- Mühüm maliyyə plan aktıdır
- ✓ Dövlətin əsas maliyyə bazasıdır
- Haqqı ödənilən vəsait olmağı
- Dövlətin əsas vəsaitidir
- Qaytarılmaqlıq prinsipini əks etdirir

382. Bütçə gəlirləri dedikdə nə başa düşülür?

- əvəzi ödənilmək və qaytarılmaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti
- bütçəni maliyyələşdirmək üçün qaytarılan və haqqı ödənilən bütçə vəsaiti
- bütçəsinin iqtisadi təsnifatı ilə əlaqədar əsas gəlirlərə daxil edilməyən dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, bütçə idarələrinin cari gəlirləri
- ✓ əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət bütçəsinə və yerli bütçələrə daxil olan pul vəsaiti
- məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaiti

383. Bələdiyyə əmlakının satışından gəlirlər hansı bütçəyə daxil olur.

- Dövlət bütçəsinə
- ✓ Yerli bütçələrə
- Naxçıvan muxtar Respublikasının mərkəzi bütçəsinə
- Müvafiq icra orqanlarının bütçələrinə
- Bütçədənkənar fondların bütçəsinə

384. Yerli bütçənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seç

- Reklam gəlirləri
- ✓ Fiziki şəxslərin gəlir vergisi
- Dövlət bütçəsindən dotasiya
- Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- Fiziki şəxslərin torpaq vergisi

385. Bələdiyyə vergilərinə aid olmayan gəlir növünü seçin

- fiziki şəxslərdən torpaq vergisi
- ✓ hüquqi şəxslərin əmlak vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərdən əmlak vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

386. Aşağıdakılardan biri dövlət bütçəsinə daxil olan vergilərə aid deyil

- fiziki şəxslərdən gəlir vergisi
- ✓ fiziki şəxslərin əmlak vergisi
- əlavə dəyər vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- mədən vergisi

387. Fiziki şəxslərin gəlir vergisini hansı bütçə həlqəsinə ödənilir ?

- 50% yerli bütçəyə, 50% dövlət bütçəsinə
- ✓ dövlət bütçəsinə
- bütçədənkənar fondlara
- 80% dövlət bütçəsinə, 20% yerli bütçəyə
- yerli bütçəyə

388. Bütçənin xüsusi gəlirlərinə aid olmayanı seçin

- müvafiq büdcələrə təhkim edilmiş gəlirlər
- ✓ büdcələrə edilən maliyyə yardımları
- hüquqi şəxslərin mənfəət vergisi
- cərimələrdən daxil olan vəsaitlər
- dolaylı vergilər və rüsumlar

389. Yerli büdcələrin xüsusi gəlirlərinin mahiyyəti nədən ibarətdir?

- Subsidiyalar
- ✓ Qanunvericilik əsasında daimi, tam və ya qismən müvafiq büdcələrə təhkim edilmiş gəlirlər olması
- Subvensiyalar
- mərkəzləşmiş gəlirlərdən ayırmalar
- dotasiyalar

390. Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seçin.

- Xüsusi gəlirlər
- ✓ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- Dövlət hakimiyyəti və icra orqanlarının ayırdığı vəsait
- Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- Dövlət büdcəsindən dotasiya

391. Aşağıdakılardan hansılar müstəqim (birbaşa) vergilərə aid deyil?

- Mənfəət vergisi
- ✓ Aksizlər
- Torpaq vergisi
- Düzgün cavab yoxdur
- Əmlak vergisi

392. Aşağıdakılardan hansı tənzimləyici gəlirlərin xüsusiyyətinə aid deyil?

- Növbəti maliyyə ili üçün və ya uzun müddətə verilməsi
- ✓ Büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən ayırmalar
- Yerli büdcələrin tarazlığını təmin etmək
- Dövlət büdcəsindən digər büdcələrə maliyyə yardımı
- Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi

393. Büdcə gəlirlərinin əsas hissəsini hansı gəlirlər təşkil edir?

- Əsaslı ödənişlər
- ✓ Vergilərdən daxilomalar və Dövlət Neft Fondundan ayırmalar
- Transfərtlər
- Sosial ödənişlər
- Qeyri – vergi gəlirləri

394. Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- qrantlar, satışdan gəlirlər
- ✓ vergilər, rüsumlar, digər ödənişlər və daxil olmalar
- bələdiyyə vergisindən gəlirlər, rüsumlar
- mənfəət vergisi, birdəfəlik rüsumlar
- birdəfəlik rüsumlar, qrantlar

395. Dövlət büdcəsinin gəlirləri hansı gəlirlər hesabına formalaşır?

- subsidiya, dotasiya, emissiya
- subvensiya, borclar, dolaylı vergilər, dotasiya

- ✓ AR-nın müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olan vergilər, rüsumlar ,digər ödənişlər və daxilolmalar
- subvensiya,subsiya ,dotasiya
- vergilər, qeyri vergili daxilolmalar

396. Xüsusi gəlirlərin təsnifatına aiddir?

- Rəsmi, qeyri-rəsmi
- ✓ Vergi, qeyri-vergi
- Dövlət, qeyri-dövlət
- Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- Real, qeyri-real

397. Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- əvəzsiz köçürmələr
- ✓ hüquqi şəxslərin mənfəət vergisi
- maliyyə yardımı
- cərimələrdən daxil olan vəsaitlər
- dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər

398. Büdcənin gəlirlərinin tərkibini göstərin

- Ümumi və stabil gəlirlər
- ✓ Xüsusi və tənzimləyici gəlirlər
- Tənzimləyici və ümumi gəlirlər
- Tənzimləyici və stabil gəlirlər
- Ümumi və xüsusi gəlirlər

399. Büdcə gəlirlərinə aid olmayanı seçin

- Vergili gəlirlər
- ✓ Maddi gəlirlər
- Əvəzsiz köçürmələr
- Məqsədli büdcə fondlarının gəlirləri
- Qeyri-vergli gəlirlər

400. Bələdiyyə əmlakının satışından gəlirlər hansı büdcəyə daxil olur.

- Dövlət büdcəsinə
- ✓ Yerli büdcələrə
- Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə
- Müvafiq icra orqanlarının büdcələrinə
- Büdcədənkənar fondların büdcəsinə

401. Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seçin.

- Xüsusi gəlirlər
- ✓ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- Ərazi vergilərindən ayrılan gəlirlər
- Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər

402. Yerli büdcə münasibətlərinin tənzimlənməsi sahəsində özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aid olmayanı seçin?

- Yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi və icrası qaydasının müəyyən edilməsi
- ✓ Xərc normalarını sərbəst təsdiq etmək
- Yerli büdcədən maliyyə yardımı və büdcə ssudası verilməsinin qayda və şərtlərinin müəyyən edilməsi;
- Bələdiyyə borclanmasının həyata keçirilməsi və bələdiyyə borclarının idarə edilməsi.
- Yerli büdcələrin icrasına nəzarəti həyata keçirmək və onun icrasına dair hesabatın təsdiq edilməsi

403. Bütçə gəlirləri ibarətdir?

- Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- √ Vergilər, rüsumlar və digər zəruri ödənişlər
- Sosial müavinətlər
- Heç biri
- Əhalinin sərbəst pul vəsaitləri

404. Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- qrantlar, satışdan gəlirlər
- √ dövlət vergiləri, qeyri vergili daxilolmalar
- bələdiyyə vergisindən gəlirlər, rüsumlar
- mənfəət vergisi, birdəfəlik rüsumlar
- birdəfəlik rüsumlar, qrantlar

405. Bütçə - vergi siyasətinə aiddir:

- pul-kredit siyasəti
- √ fiskal siyasət
- gömrük siyasəti
- iqtisadi siyasət
- maliyyə siyasəti

406. Dövlət büdcəsinin gəlirlərinin formalaşma mənbələri hansılardır?

- dolay vergilər, borclar, datasiya
- √ vergilər, qeyri vergili daxilolmalar
- subvensiya,subsiya ,dotasiya
- subsidiya, datasiya,emissiya
- subvensiya ,borclar, dolay vergilər, datasiya

407. Bütçənin xüsusi gəlirləri tərkibində vergili-gəliri göstərin

- əvəzsiz köçürmələr
- √ hüquqi şəxslərin mənfəət vergisi
- maliyyə yardımı
- cərimələrdən daxil olan vəsaitlər
- dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər

408. Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- əsas vəsaitlərin alınması; dərman sarğı materiallarının alınması
- əsaslı vəsaitlərin alınması; qrantlar;
- kapital qoyuluşları; faiz üzrə ödənişlər;
- səhmlərin alınması; faiz üzrə ödənişlər
- √ səhmlərin alınması; əsaslı vəsaitlərin alınması

409. Dövlət büdcəsinin cari xərclərinə aiddir:

- √ qrantlar, pensiya ödənişləri
- əmək haqqı, səhmlərin alınması
- əmək haqqı, əsaslı vəsaitlərin alınması
- qrantlar, səhmlərin alınması
- malların alınması,səhmlərin alınması

410. Bütçə təşkilatı nədir?

- Maliyyələşdirilməsi dövlət vəsaiti hesabına həyata keçirilən bütün müəssisə, idarə və təşkilatlar

- Rayon və şəhərlərin büdcələri hesabına maliyyələşən idarə və təşkilatlar
- Dövlət büdcəsi və yerli büdcələr hesabına maliyyələşən bütün idarə və təşkilatlar
- ✓ Maliyyələşdirilməsi AR dövlət büdcəsi və Nax. büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar.
- Maliyyələşdirilməsi yalnız yerli büdcələr hesabına həyata keçirilən idarə və təşkilatlar

411. Büdcə təşkilatı nədir?

- ✓ maliyyələşdirilməsi bilavasitə AR-nın dövlət büdcəsi və Naxçıvan MR-nın büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar
- smeta əsasında tamamilə büdcə vəsaiti hesabına maliyyələşən qeyri-kommersiya təşkilatları
- maliyyələşdirilməsi tamamilə və ya qismən büdcə vəsaiti hesabına həyata keçirilən, hesablama hesabı olmayan qeyri-kommersiya təşkilatı
- doğru cavab yoxdur
- büdcə smetası əsasında fəaliyyəti tamamilə büdcə vəsaiti hesabına maliyyələşdirilən və hesablama hesabı olan kommersiya təşkilatı

412. Dövlət büdcəsinin yerli xərci nədən ibarətdir?

- Bələdiyyə büdcələrindən ayrılan vəsait hesabına maliyyələşən xərclər
- Yerli büdcə təşkilatlarının xərc smetaları əsasında maliyyələşən xərclər
- Yerli büdcə təşkilatlarının saxlanması üçün büdcədən ayrılan vəsait
- Doğru cavab yoxdur
- ✓ Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər

413. Büdcə xərcləri anlayışı nədir?

- Növbəti maliyyə ili üçün təsdiq edilmiş dövlət büdcəsi ilə müəyyən edilən istiqamətlər üzrə ayrılan vəsait
- AR-nın dövlət büdcəsində rüblərə bölünməklə illik təxsisat
- büdcə təsnifatına uyğun olaraq qanunvericilik əsasında müəyyən edilmiş normalarla bütün büdcə təşkilatlarına ayrılan vəsait
- büdcə təsnifatına uyğun olaraq "Büdcə sistemi haqqında" Qanunla dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının sərəncamına ayrılmış büdcə vəsaiti
- ✓ büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan MR-nın büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

414. Büdcədən maliyyələşdirmə hansı prinsiplər əsasında həyata keçirilir: 1.qaytarılmaqla 2.qaytarmamaqla 3.əvəzi ödənilməklə 4.əvəzi ödənilmədən 5.müddətli 6.müddətsiz 7.məqsədli istifadə edilməklə geri qaytarılır

- 3,6,7
- 4,6,7
- 1,4,6
- 2,3,5
- ✓ 2,4,6

415. Büdcədən maliyyələşdirmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir

- Qaytarılmaqla
- Müddətli
- ✓ Doğru cavab yoxdur
- Haqqı ödənilməklə
- Onların hamısı

416. 2017-ci il üçün AR-nın dövlət büdcəsinin xərcləri nə qədər təsdiq edilmişdir?

- 15,7 milyard manat
- 17,6 milyard manat
- ✓ 16,9 milyard manat
- 20,0 milyard manat
- 19,7 milyard manat

417. 2017-ci il üçün AR-nın dövlət büdcəsinin gəlirləri nə qədər təsdiq edilmişdir?

- 16,8 milyard manat

- 15,7 milyard manat
- 18,5 milyard manat
- 17,0 milyard manat
- ✓ 16.3 milyard manat

418. 2015-ci ildə AR-nın dövlət büdcəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ✓ 32,7 faizini
- 27,5 faizini
- 31.5 faizini
- 28,0 faizini
- 30.8 faizini

419. Aşağıdakılardan biri büdcə maliyyələşdirilməsinin göstəricilərinə aid deyil.

- Büdcə normaları
- Büdcə xərcləri ilə bağlı digər vəzifələr
- Büdcə maliyyələşdirilməsinin üsul və formaları
- Büdcə maliyyələşdirilməsinin prinsipləri
- ✓ Cərimə və sanksiyalar üzrə daxilomalar

420. Cari xərclər iki növə ayrılır. Doğru cavabı göstərin?

- Proqramlı-məqsədli, normativli
- İcmal, mərkəzləşdirilmiş
- Fərdi, ümumi
- ✓ Əməliyyat, inzibati-idarəetmə
- Mütləq, fakültativ

421. Smeta nədir?

- dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsi üçün plan-maliyyə sənədidir
- dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsini özündə əks etdirən əsas maliyyə sənədidir
- ✓ Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatların saxlanması üçün büdcədən ayrılan vəsaitin illik məbləğini, məqsədli istiqamətini və rüblük bölgüsünü ifadə edən plan-maliyyə sənədidir
- iqtisadi və sosial vəzifələrin həyata keçirilməsi üçün məqsədli proqramlara büdcədən ayrılmış vəsaitin illik və rüblük bölgüsünü əks etdirən plan- maliyyə sənədidir.
- büdcə təşkilatlarının illik fəaliyyətinin maliyyələşməsi üçün büdcədən ayrılan vəsaitin ümumi məbləğini əks etdirən plan-maliyyə sənədidir.

422. Smeta qaydasında büdcədən maliyyələşən müəssisələrə aşağıdakılardan biri aid deyil?

- Məktəbəqədər uşaq tərbiyə müəssisələri
- Hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanları
- Yerli özünüidarəetmə orqanları
- ✓ Özəl müəssisələr
- Səhiyyə idarələri və müəssisələri

423. İcmal xərc smetası özündə hansı smetaları birləşdirir?

- Ümumi, mərkəzləşdirilmiş
- Fərdi, mütləq və ümumi
- Ümumi və mərkəzləşdirilmiş və qarışıq
- ✓ Eyni tipli büdcə təşkilatlarının fərdi, ümumi və mərkəzləşmiş xərc smetalarının məcmusu
- Fərdi, ümumi

424. Fərdi smetaların xüsusiyyəti nədən ibarətdir?

- Eyni tipli təşkilatlar üçün tərtib edilir
- Baş idarələr tərəfindən tərtib edilir

- Nazirliklər tərəfindən tərtib edilir
- √ Bütəcə təşkilatlarının fərdi xüsusiyyətləri və xidmət göstəriciləri əsasında tərtib edilir
- Mərkəzləşdirilmiş qaydada tərtib edilir

425. Bütəcə təşkilatlarının xərc smetaları hansı göstəricilər əsasında tərtib olunur?

- Tədbirlərin maliyyələşdirilməsinə çəkilən xərclər əsasında
- Doğru cavab yoxdur
- Dəyər əsasında
- √ Natural göstəricilər və maliyyə normaları əsasında
- Eyni tipli təşkilatların göstəriciləri əsasında

426. Fərdi bütəcə normaları hansı növ xərcləri əhatə edir?

- eyni tipli təşkilatların xərcləri
- √ ayrı-ayrı xərc növlərini
- təşkilatlar üzrə bütövlükdə hesablanmış xərcləri
- məcmu xərcləri
- heç biri

427. Fakültativ normalar hansı qurumlar tərəfindən tətbiq olunur?

- √ Nazirliklər və baş idarələr tərəfindən
- Əhali tərəfindən
- Hökumət tərəfindən
- Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən
- Beynəlxalq təşkilatlar tərəfindən

428. Məcburi normalar tətbiq olunur?

- Konsitutsiya ilə
- Beynəlxalq təşkilatlar tərəfindən
- Baş idarələr tərəfindən
- √ Hökumət və ya yerli icra hakimiyyəti orqanlarının qərar və sərəncamları ilə
- Nazirliklər tərəfindən

429. Xərc normalarının hansı növləri məlumdur?

- Cari, əsaslı
- Fərdi, ümumi
- Dolayı, vasitəli
- √ maddi, maliyyə, məcburi və (orta) fakültativ
- Fərdi, mərkəzləşdirilmiş

430. Bütəcə təşkilatlarının xərcləri hansı sənəd əsasında planlaşdırılır:

- Növbəti il üçün əsas xərc istiqamətləri üzrə layihə
- İcra orqanının təqdim etdiyi orta müddətli maliyyə planları əsasında
- Cari maliyyə planı əsasında
- Perspektiv maliyyə planı əsasında
- √ Xərc smetası əsasında

431. Bütəcə xərclərinin planlaşdırılmasının proqram-məqsədli üsulunun mahiyyəti nədən ibarətdir?

- bütəcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetaları üzrə vəsaitin ayrılması
- Dövlətin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin ilk növbədə maliyyələşdirilməsi
- investisiya proqramlarının rüblük bölgülər üzrə maliyyələşməsinin təmin etmək
- √ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan vəsaitlərin sistemli planlaşdırılması
- dövlət və yerli özünüidarəetmə orqanlarının funksiyaları üzrə xərclərinin planlaşdırılması

432. Bütçə xərclərinin planlaşdırılmasının əsas üsulları hansılardır?
- mütləq, fakültativ
 - fərdi, birləşdiril-miş
 - əsaslı, cari
 - birbaşa, vasitəli
 - √ proqram-məqsədli, normativli
433. Bütçənin cari xərclərinə aid olmayan ödənişi göstərin.
- əmək haqqına üstəlik
 - subsidiyalar, transfertlər və zərərli işləyən müəssisələrə ödənişlər
 - faizlər və daxili borc üzrə ödənişlər
 - √ torpaq və qeyri-maddi aktivlərin alınması
 - malların alınması və xidmətlərin haqqının ödənilməsi
434. Bütçənin əsaslı xərclərinin mahiyyəti nədən ibarətdir?
- dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, bütçə idarələrinin cari xərclərini təşkil edir
 - bütçə təşkilatlarının smetalarında nəzərdə tutulan bütün xərclərin tam maliyyələşdirilməsinin təmin etmək.
 - iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan bütçə vəsaitlərinin sistemli istifadəsini təmin etmək
 - √ bütçə xərclərinin bir hissəsi olmaqla innovasiya və investisiya fəaliyyətini təmin edir
 - dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin edir
435. İqtisadi mahiyyətindən asılı olaraq bütçə xərclərinin tərkəbini göstərin?
- Maddi, qeyri maddi
 - Real, qeyri real
 - Birbaşa, dolay
 - Vasitəli, vasitəsiz
 - √ Əsaslı, cari
436. bütçə təşkilatlarının əsaslı xərclərinə aid olmayanı göstərin?
- kapital qoyuluşları
 - √ Əmək haqqı
 - İnnovasiya
 - İntestisiya qoyuluşu
 - Səhmlərin alınması
437. Ümumtəhsil məktəblərinin cari xərclərinə daxildir:
- pedaqoji işçilərin əmək haqqı, tədris xərcləri
 - pedaqoji işçilərin əmək haqqı, dəftərxana və təsərrüfat xərcləri
 - √ pedaqoyi işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris, dəftərxana və təsərrüfat xərcləri, ezamiyyət, xidmət səfərlər xərcləri
 - pedaqoji işçilərin əmək haqqı, ezamiyyət xərcləri
 - pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı
438. Ümumtəhsil müəssisələrinin maliyyələşdirilməsinə çəkilən xərclərə aşağıdakılardan biri aid deyil?
- ezamiyyət xərcləri
 - avadanlıq və inventarın alınması
 - əmək haqqı xərcləri
 - √ pedaqoji işçilərin sanatoriya kurort müalicəsi
 - əsaslı təmir xərcləri
439. Qüvvədə olan "Təhsil qanunu" neçənci ildə qəbul olunub.

- 2008-ci il 20 oktyabr
- 2007-ci il 19 iyun
- 2011-ci il 08 sentyabr
- √ 2009-cu il 19 iyun
- 2010-cu il 19 sentyabr

440. Dövlət təhsil sisteminin əsas hissəsi hansı vəsait hesabına maliyyələşir?

- Xüsusi vəsait
- Əhalinin vəsaitləri hesabına
- Yardımlar hesabına
- √ Dövlət büdcənin vəsaiti
- Beynəlxalq təşkilatlar hesabına

441. Azərbaycan Respublikasının təhsil sistemi hansı dövrü əhatə edir?

- Məktəbəqədər müəssisələrdən başlayaraq ali təhsilə qədər olan dövrü
- Diplomdan sonrakı təhsil müddəti, kurs və seminarlar
- Yalnız ali təhsilin bakalavr və magistr pilləsi
- √ Məktəbəqədər təhsil müəssisələrindən başlayaraq diplomdan sonrakı təhsil də daxil olmaqla
- yalnız ümumi və orta təhsil müddətini

442. Səhiyyə sahəsində çalışan işçilərin əmək haqqına daxildir:

- bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı
- √ bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı, maaşına əlavələr, işçilərə əlavə iş üçün ödənişlər, elmi dərəcə və fəxri adlara görə əlavə ödənişlər
- işçilərin vəzifə maaşı, əlavə iş üçün ödənişlər
- vəzifə maaşı, elmi və fəxri adlara görə əlavə ödənişlər
- işçilərin vəzifə maaşı və onlara əlavələr

443. Müdafiə xərclərinə aid edilmir:

- mülkü müdafiə
- ordunun saxlanması
- hərbi donanmanın saxlanması
- √ yanğından mühafizə
- doğru cavab yoxdur

444. Dövlət borcunun idarə olunması hansı orqan tərəfindən həyata keçirilir?

- Vergilər Nazirliyi
- İqtisadiyyat Nazirliyi
- Mərkəzi Bank
- mərkəzi icra hakimiyyəti orqanları
- √ AR Maliyyə Nazirliyi

445. Dövlət zəmanəti ilə borc almaq üçün borcalan hansı sənədləri təqdim etməlidir?

- auditor tərəfindən hazırlanmış yoxlama aktı
- buraxdığı məhsullara dair məlumat
- borc verənin və ona xidmət edən təşkilatın bank rekvizitləri
- √ borcalanın təşkilati-hüquqi formasını müəyyən edən sənəd
- kredit təşkilatı ilə bağlanmış müqavilənin layihəsi

446. Dövlət Borcu haqqında Qanunda istifadə olunmuş anlayışlar hansılardır?

- xarici dövlət borcu, bələdiyyə borcu
- daxili dövlət borcu, ictimai borc
- icra orqanlarının borcları

- bələdiyyə borcları
- ✓ xarici dövlət borcu, daxili dövlət borcu

447. Dövlət borcu hansı mənbələr hesabına ödənilir ?

- məqsədli büdcədənkənar pul fondlarının hesabına
- Büdcə vəsaitinə edilən qənaət hesabına
- dövlət sığorta şirkətlərinin vəsaiti hesabına
- ✓ dövlət büdcəsinin vəsaitləri hesabına
- dövlət müəssisələrinin vəsaitləri hesabına

448. Dövlət borcu nədir

- Dövlətin maliyyə təminatını ödəmək məqsədilə əhalinin mülkiyyətinin müsadirə edilməsi
- Xarici investorları ölkəyə cəlb etmək üçün göstərilən maliyyə yardımı
- Beynəlxalq müqavilələrin şərtlərini həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitlərini ödəmək
- ✓ Azərbaycan Resp. adına bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc
- Əhalinin kommersiya banklarında saxladığı əmanətlər

449. Məqsədli büdcə fondlarının vəsaitindən hansı icra hakimiyyəti orqanının razılığı olduqda başqa məqsədlər üçün istifadə edilməsinə yol verilir

- AR-nın Nazirlər Kabineti
- AR-nın Maliyyə Nazirliyi
- ✓ doğru cavab yoxdur
- AR-nın Prezidentinin Administrasiyası
- AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi

450. Məqsədli büdcə fondları nə zaman müvafiq büdcələrin xərc hissəsində əks etdirilir?

- müstəqil mədaxil mənbəinə malik olduqda
- məqsədli təyinat üzrə istifadə edildikdə
- əvvəlcədən nəzərə alın bilməyən məqsədlər üçün istifadə edildikdə
- müstəqil təşəbbüs əsasında istifadə edildikdə
- ✓ müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayrımlar hesabına formalaşdıqda

451. Müstəqil gəlir mənbəyinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sosuna qalan vəsait necə istifadə olunur?

- xəinədarlığın sərəncamı ilə xəzinə hesabına daxil edilir
- vaxtı ötmüş borcların ödənilməsinə yönəldilir
- büdcənin ehtiyat fonduna ödənilir
- növbəti ilin büdcə gəlirinə daxil edilir
- ✓ növbəti büdcə ilində məqsədli büdcə fondunun gəlirlərinə daxil edilir

452. Məqsədli büdcə fondlarının vəsaiti necə istifadə olunur?

- məqsədli büdcə fondunun təxirə salınmaz xərclərinə istifadə edilməlidir
- mal və xidmətlərin ödənilməsinə istifadə edilir
- büdcədən verilmiş ssudaların qaytarılmasına yönəldilir
- ✓ məqsədli təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir
- borc öhdəliklərinin ödənilməsinə yönəldilir

453. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayrımlar hesabına formalaşdıqda ilin sonunda bu fondların hesablarında qalan istifadə olunmamış vəsait necə istifadə olunur?

- növbəti maliyyə ilində istifadə edilir
- məqsədli büdcə fondunun borclarının ödənilməsinə yönəldilir
- təxirə salınmaz xərclərin maliyyələşdirilməsinə yönəldilir
- ✓ müvafiq büdcələrə qaytarılır
- ehtiyat fonduna köçürülür

454. Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti necə adlanır?

- büdcələrin nizamnamə fondları
- doğru cavab yoxdur
- büdcə ehtiyatları
- dotasiya
- ✓ məqsədli büdcə fondları

455. Dövlət Sosial Müdafiə Fondu hansı fondun bazası əsasında yaradılmışdır?

- Sahibkarlığa kömək milli fondu
- Əlillərin sosial müdafiəsi fondu
- Dövlət Neft fondu
- Məcburi tibbi sığorta fondu
- ✓ Pensiya fondu

456. Büdcədənkənar dövlət fondu nədir?

- ✓ Qanunvericiliyə uyğun olaraq hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mənfəətindən sosial məqsədlərə ayrılan maliyyə vəsaiti
- Konkret məqsədlərin maliyyələşdirilməsi üçün büdcədənkənar mənbələrdən əldə edilən maliyyə vəsaitləri
- Büdcə təşkilatlarının əsas fəaliyyətdən kənar əldə etdikləri vəsaitlər hesabına yaradılan fond
- Muxtar Res. büdcəsindən və yerli büdcələrdən kənar sosial məqsədlərin maliyyələşməsi üçün ayrılan vəsait

457. Sosial təyinatlı büdcədənkənar fondlara aiddir?

- Təbiəti mühafizə ehtiyat fondu
- Dövlət Neft Fondu
- Dövlət yol fondu
- ✓ İcbari tibbi sığorta fondu
- Sahibkarlığa kömək milli fondu

458. Büdcədənkənar fondların xüsusiyyətləri?

- Dövlətə məxsus olub, büdcə sisteminin tərkibində formalaşır.
- Büdcə sisteminə daxil olan, lakin xüsusi təyinatlar üzrə istifadə edilən fondlardır
- Dövlətə məxsus olmaqla Nax. MR və yerli büdcələr vasitəsilə istifadə edilən fondlardır
- dövlət büdcəsinə daxildir, lakin büdcədənkənar məqsədlərə istifadə edilir
- ✓ Dövlətə məxsus olub, lakin büdcə sisteminə daxil olmayan fondlardır.

459. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti hansı orqan həyata keçirir?

- Milli Məclis
- Prezident administrasiyası
- Hesablama Palatası
- ✓ Dövlət Xəzinədarlıq Agentliyi
- Mərkəzi Bank

460. Büdcədənkənar fondların yaradılması məqsədi? 1. müəssisələrdən müəyyən məbləğdə vəsaitin yığılması 2. əhaliyə sosial xidmətin genişləndirilməsi 3. bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması 4. dövlətin sosial funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsi 5. dövlət müəssisələrinin zərərnlərinin ödənilməsi

- 1; 3
- 2; 5
- 1; 2
- ✓ 2; 4;
- 3; 4

461. Baş büdcə sərəncamçısının səlahiyyətlərinə aid deyil:
- büdcə vəsaitlərinin istifadəsinə nəzarət etmək;
 - dövlət büdcəsinin xərclərinin təşkilatlar üzrə təsnifləşdirmək
 - büdcə vəsaitlərini vəsaitləri alanlar arasında bölüşdürmək
 - ✓ büdcənin icrası haqqında icmal hesabatı təsdiq etmək
 - büdcənin icrası haqqında icmal hesabatı təqdim etmək
462. Dövlət büdcəsinin, AR-nın Prezidentinin, Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin ehtiyat fondları hansı məqsədlər üçün yaradılır?
- Ümumxalq referendumlarının və seçkilərin keçirilməsi üçün
 - Əhalinin siyahıya alınması tədbirləri üçün
 - Doğru cavab yoxdur
 - Qabaqcadan planlaşdırılan konkret məqsədli proqram və tədbirlərin həyata keçirilməsi üçün
 - ✓ Nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün
463. Dövlət büdcəsində, Naxçıvan MR-nın büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün hansı fondlar yaradıla bilər?
- məqsədli büdcə fondları
 - doğru cavab yoxdur
 - onların hamısı
 - ✓ məbləği müəyyən edilən ehtiyat fondları
 - büdcədənkənar ehtiyat fondları
464. Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi necə adlanır?
- dövlətin pul gəlirləri və xərcləri balansı
 - onların hamısı
 - icmal büdcə
 - dövlət büdcəsi
 - ✓ toplu maliyyə balansı
465. Aşağıda göstərilənlərdən hansılar müdafiə olunan xərc maddələrinə aid deyil?
- əmək haqqı və əmək haqqına üstəlik
 - doğru cavab yoxdur
 - dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
 - ✓ onların hamısı
 - pensiyalar, başqa sosial müavinətlər və ödənişlər
466. Büdcə gəlirlərinin onun xərclərindən artıq olan məbləği necə adlanır?
- büdcə ehtiyatı
 - büdcənin sərbəst vəsaiti
 - büdcə kəsiri (defisiti)
 - ✓ büdcə artıqlığı (profisiti)
 - büdcənin məqsədli fondu
467. Konstitusiyaya əsasən AR-nın dövlət büdcəsinin icrasını hansı orqan təmin edir?
- AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bank
 - AR-nın Maliyyə Nazirliyi
 - ✓ AR-nın Nazirlər Kabineti
 - AR-nın Prezidenti
 - AR-nın Milli Məclisi

468. AR-nın dövlət büdcəsini AR-nın Milli Məclisinin müzakirə və təsdiqinə hansı orqan təqdim edir?
- AR-nın Nazirlər Kabineti
 - AR-nın İqtisadi İnkişaf Nazirliyi
 - √ AR-nın Prezidenti
 - AR-nın Maliyyə Nazirliyi
 - AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bankı
469. AR-da büdcə ili hansı dövrü əhatə edir?
- Yanvarın 1-dən iyulun 1-dək
 - İyul ayının 1-dən gələn ilin iyun ayının 30-dək
 - Sentyabr ayının 1-dən gələn ilin avqust ayının 31-dək
 - Cari ilin fevral ayının 1-dən gələn ilin yanvar ayının 31-dək
 - √ Doğru cavab yoxdur
470. Azərbaycanda büdcə ili hansı dövrü əhatə edir?
- avqustun 1-dən dekabrın 31-dək
 - cari ilin aprelin 1-dən gələn ilin mart ayının 31-dək
 - sentyabrın 1-dən gələn ilin avqustun 31-dək
 - yanvarın 1-dən iyulun 31-dək
 - √ yanvarın 1-dən dekabrın 31-dək
471. Büdcə prosesinin məqsədlərindən biridir:
- Maddi və dövlət maliyyə ehtiyatlarının müəyyən edilməsi
 - Büdcənin minimum xərc məbləğini müəyyən edilməsi
 - Büdcə gəlirlərinin hesablanması üçün minimum reallığa yaxınlıq
 - √ Büdcə gəliri və xərclərinin ümumi məbləğinin dəqiq müəyyən olunması
 - İqtisadi proqramın həyata keçirilməsinə hazırlıq
472. Azərbaycan Respublikası üçün büdcə ili hansı tarixdən başlanır :
- Aprelin 1-dən etibarən
 - Dekabrın 15-dən etibarən
 - Fevralın 1-dən etibarən
 - √ Yanvarın 1-dən etibarən
 - Oktyabrın 15-dən etibarən
473. Azərbaycan Respublikası Milli Məclisi dövlət büdcəsi layihəsinin müzakirəsini hansı tarixdə həyata keçirməyə başlayır :
- Avqustun 15-dən gec olmayaraq
 - Sentyabrın 15-dən gec olmayaraq
 - Noyabrın 15-dən gec olmayaraq
 - Dekabrın 15-dən gec olmayaraq
 - √ Oktyabrın 15-dən etibarən
474. Büdcə dövrü nə qədər müddətə reallaşdırılır:
- 1 il 3 ay
 - 1 il 4 ay
 - 1 il 2 ay
 - 1 il 6 ay
 - √ 1 il
475. Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir:
- √ tədiyyə balansının qalığını
 - keçən ildə büdcə gəlirinin faktiki icra göstəriciləri

- Dövlət büdcəsinin keçən ildə gəlirlərinin faktiki icra göstəriciləri
- cari ildə büdcə gəlirlərinin gözlənilən icra göstəriciləri
- cari ilin keçən dövrü ərzində büdcə gəlirinin faktiki icra göstəriciləri

476. Dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən hansı layihə hazırlanır?

- Dövlət büdcəsinin idarəetmə xərclərinin illik layihəsi
- Beynəlxalq iqtisadi fəaliyyət üzrə büdcə xərclərinin layihəsi
- İcmal büdcənin layihəsi
- ✓ Növbəti il üçün Dövlət Investisiya Proqramının layihəsi
- Dövlətin sosial siyasətinin maliyyə təminatının illik proqnozu

477. Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- Milli Məclisin qərarı
- İqtisadiyyat Nazirliyinin qərarı
- Maliyyə Nazirliyinin qərarı
- Vergi Nazirliyinin qərarı
- ✓ Nazirlər Kabinetinin qərarı

478. Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- vergi dərəcələri
- transfertlər
- Funksional təsnifat üzrə xərclərin məbləği
- ✓ müəssisələrin mənfəəti
- Gəlirlərin büdcələr arasında bölgüsü

479. Büdcə prosesi nədir ?

- büdcənin baxılması və qəbulu
- büdcə layihəsinin hazırlanması və nəzarət
- büdcənin qəbulu, icrası və nəzarət
- ✓ büdcə layihəsinin hazırlanması, baxılması təsdiqi və icrası
- büdcənin qəbulu və icrası

480. Vaxt etibarilə büdcə nəzarətinin formalarına aiddir:

- inzibati nəzarət; audit;
- sonradan nəzarət; inzibati nəzarət;
- ilkin nəzarət; inzibati nəzarət
- cari nəzarət; audit;
- ✓ ilkin nəzarət; cari nəzarət,sonradan nəzarət

481. Aşağıda göstərilənlərdən hansılar müdafiə olunan xərc maddəsinə aid deyildir?

- dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- əmək haqqına üstəlik
- əmək haqqı
- pensiya, başqa sosial müavinətlər
- ✓ əsaslı təmir və kommunal xərclər

482. Büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri necə adlanır?

- doğru cavab yoxdur
- dövlət ehtiyatları üzrə xərclər
- ✓ müdafiə olunan xərc maddələri
- investisiya xərcləri
- əsaslı xərclər

- 483.** Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrin, həmçinin dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı necə adlanır?
- xərclərin prioritet göstəricilər üzrə ixtisarı
 - subvensiyanın ixtisarı
 - √ sekvestr
 - xərclərin məqsədli təyinat üzrə bölgüsü
 - dotasiyanın dayandırılması
- 484.** Büdcə xərclərinin istifadəsi və uçotunun aparılması hansı orqan tərəfindən həyata keçirilir
- Maliyyə Nazirliyi və Mərkəzi bank
 - Mərkəzi Bank və dövlət xəzinadarlıq
 - Nazirlər kabineti və Maliyyə Nazirliyi
 - İqtisadiyyat və Sənaye Nazirliyi
 - √ Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyi
- 485.** Dövlət büdcəsinin kassa icrasını hansı orqan həyata keçirir:
- Gömrük Komitəsi
 - İqtisadi İnkişaf Nazirliyi
 - Milli Məclis
 - Vergi Nazirliyi
 - √ Dövlət xəzinədarlığı
- 486.** Sekvestr adlanır:
- büdcə gəlirlərinin artırılması
 - büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği
 - büdcə xərclərinin gəlirlə təmin olunmayan məbləği
 - √ büdcə xərclərinin müəyyən olunmuş qaydada ixtisar edilməsi
 - məqsədli maliyyə yardımı
- 487.** Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:
- büdcə defisiti 10% olduqda
 - büdcə devisiti və profisiti olmadıqda
 - büdcə profisiti 30% çox olduqda
 - √ büdcə defisiti 30% -dən çox olduqda
 - büdcədə profisit 10% olduqda
- 488.** Büdcədə sekvestr tətbiq olunmayan xərc maddələri:
- regional büdcələrə dotasiyalar
 - satınalmalara ayrılan vəsaitlər
 - investisiya qoyuluşları
 - idarəetmə aparatının saxlanması
 - √ daxili və xarici borclara xidmət
- 489.** Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?
- büdcənin gəlirinin rüblük bölgüsü
 - büdcə təşkilatlarının sifarişi
 - büdcənin smeta xərcləri
 - təsdiq edilmiş büdcə layihəsi
 - √ büdcənin gəlir və xərclərinin rüblük bölgüsü
- 490.** Xəzinədarlıq hansı orqanın tabeliyindədir ?

- ✓ Maliyyə Nazirliyinin
- Prezident aparatının
- Nazirlər Kabinetinin
- Mərkəzi Bankın
- Parlamentin

491. Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- Baş büdcə idarəsi
- Gömrük Komitəsi
- Mərkəzi Bank
- ✓ Dövlət Xəzinədarlığı
- Vergilər Nazirliyi

492. Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- Baş büdcə idarəsi
- Vergilər Nazirliyi
- Gömrük Komitəsi
- Mərkəzi Bank
- ✓ Dövlət Xəzinədarlığı

493. Dövlət icra hakimiyyətinə tabe olan büdcə idarələri büdcə vəsaitlərini necə istifadə edirlər?

- Prezidentin icazəsi ilə
- Nazirlər Kabinetinin icazəsi əsasında
- Sərbəst
- ✓ Dövlət Xəzinədarlığında aparılan şəxsi hesab vasitəsilə
- Maliyyə Nazirliyinin nəzarət xidməti şöbəsinin rəyi əsasında

494. Büdcənin icrası haqqında hesabatı hansı orqan təsdiq edir?

- Azərbaycan Respublikası Subyektlərinin ali vəzifəli şəxsləri
- Azərbaycan Respublikasının Prezidenti
- AR Mərkəzi Bankı
- ✓ Qanunvericilik hakimiyyət orqanları
- İcra hakimiyyəti orqanları

495. Xəzinədarlığın nəzarət sahəsinə aid olmayanı göstər?

- Daxili və xarici dövlət borclarının vəziyyətinə nəzarət
- Dövlət büdcəsinin gəlir və xərclər hissəsinə nəzarət
- Dövlət maliyyəsinin vəziyyətinə nəzarət
- ✓ Dövlət Sığorta Şirkətinə nəzarət
- Büdcədən kənar dövlət fondlarına nəzarət

496. Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir ?

- qabaqcadan
- sonrakı
- qabaqcadan və sonrakı
- qabaqcadan və cari
- ✓ cari

497. Yerli büdcənin icrasına nəzarəti həyata keçirən orqanı göstərin

- Milli Məclis
- Prezident
- Nazirlər Kabineti
- ✓ Bələdiyyələr

- Maliyyə Nazirliyi

498. Bütçənin tərtibi və müzakirəsi prosesində bütçə göstəriciləri üzərində ali nəzarəti hansı orqan həyata keçirir?

- Nazirlər Kabineti
- Vergilər Nazirliyi
- Mərkəzi icra hakimiyyəti orqanları
- Prezident
- ✓ Milli Məclis

499. Azərbaycan Respublikasında bütçə ili əhatə edir?

- 31 dekabr 1 yanvar
- 1 sentyabr – 31 avqust
- 1 aprel – 31 mart
- ✓ 1 yanvar - 31 dekabr
- 1 oktyabr – 30 sentyabr

500. Dövlət bütçəsinin layihəsinin hazırlanmasını hansı orqan təmin edir?

- Milli Məclis
- Vergilər Nazirliyi
- ✓ Nazirlər Kabineti
- Prezident Aparatı
- Maliyyə Nazirliyi